



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

№ 50 (7305) / Cümə, 15 mart 2019-cu il

Prezident İlham Əliyev:

Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

BAKIDA VII GLOBAL FORUM İŞƏ BAŞLAYIB



→ Bax: səh. 2


Azərbaycan Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına böyük töhfələr verir



→ Bax: səh. 3

TASS Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb

→ Bax: səh. 10



Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır

→ Bax: səh. 10




SOCAR-ın prezidenti Əfqanıstan İslam Respublikası prezidentinin müşaviri ilə görüşüb



→ Bax: səh. 11

SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələrinin tikintisi üçün tenderin qalibi olub

→ Bax: səh. 11



→ Bax: səh. 14



Rosen Plevneliyev:

Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə daha da artır

→ Bax: səh. 13



Prezident İqor Dodon:

Moldova ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur

→ Bax: səh. 14



Prezident Administrasiyasının məsul işçiləri vətəndaşlarla görüşüblər

13 | Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq

18 | Akademik YAP-ın gənc üzvləri ilə görüşüb

21 | Kərimlinin erməni sevgisi...

Prezident İlham Əliyev: Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

BAKIDA VII QLOBAL FORUM İŞƏ BAŞLAYIB

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib



Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı Qlobal Forumun iştirakçıları ilə görüşdü.

Sonra birgə foto çəkdirildi.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən Forumu hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazir müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşmışlar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən global və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədə-

niyyətin rolu" və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin global siyasətdə roluna həsr olunacaq.



Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrliyi İsmail Serageldin açaraq dedi:

- Zati-aliləri, xanımlar və cənablar.

Mənim adım İsmail Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrliyem. Artıq dünyanın aparıcı tədbirləri sırasında öz yerini tutan VII Qlobal Bakı Forumunda sizi salamlamaqdan məmnunam.

Bu tədbirə bir çox mütəxəssislər və təcrübəli şəxslər toplanıb. Builki Forumun mövzusu sanki dünyanın tektonik hərəkətinə bənzər bir mövzudur.

Nəticə olaraq insanların taleyində bir axın var ki, onları ən aşağı səviyyədə ən yüksəyə qaldıra bilər.

Bu fürsəti qaçırsanız həyatda uğursuzluqlara düşər olacaqsınız.

Hazırda durğun dənizin üzərin-

dəyik.

Lazımı anda bu fürsətdən istifadə etməliyəm, yoxsa uğur bizdən yan keçəcək.

Biz bu fürsəti qaçırmamalıyıq, çünki buraya açıq zəhin və sağlam iradə ilə gəlmişik.

Növbəti günlərdəki müzakirələrə başlamazdan əvvəl istəyirəm ki, qürur hissi ilə sözü bu günün ilk natiqi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin himayədarı, ev sahibi Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vermək istəyirəm.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Əziz xanımlar və cənablar.

Əziz qonaqlar.

Əziz dostlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyimə çox şadam. Bu mühüm beynəlxalq tədbirdə bizimlə birlikdə olduğunuzla görə sizə təşəkkür edirəm. Mən, ilk növbədə, Nizami Mərkəzinin global beynəlxalq instituta çevrilməsinə verdikləri əhəmiyyətli töhfəyə görə dünən görüş keçirdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrliyi - xanım Vike-Freyberqaya, cənab Serageldinə və İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirmək istərdim.

Qlobal Bakı Forumu global gündəlikdə duran aktual məsələ-

lərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları global məsələlərin bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, - məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey dəyişib. Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var.

Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibət-

lərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.

Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyirdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir.

Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbul edilməzdir. Danışqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbul edilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.

⇒ **Davamı 4-cü səhifədə**

Azərbaycan Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına böyük töhfələr verir

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ƏFQANISTAN PREZİDENTİ MƏHƏMMƏD ƏŞRƏF QANI İLƏ GÖRÜŞÜB



Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətek görüş oldu.

Təkbətek görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fərsətlər yaradacağını qeyd etdi, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçıları arasında mütəmadi

qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitli-

Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirdi.

Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və



yin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.

Prezident Məhəmməd Əşrəf

digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi.



Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi "ARA" arasında əməkdaşlıq haqqında Niyət Memorandumu"nu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında

informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzaladılar.

TAP layihəsi üzrə tikinti işləri uğurla gedir və son mərhələdədir

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İllir Meta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İllir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçıların sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi

kimi dəyərləndirdi. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini dedi.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İllir Meta bu tədbirin beynəlxalq



əməkdaşlığa töhfə verdiyini bildirdi. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham

Əliyevə minnətdarlığını ifadə etdi. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu dedi.

TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq etdi. Prezident İllir Meta

Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulandı. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının artırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Siyasi əlaqələr dinamik inkişaf edir



Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçə təşəkkürünü bildiren Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin di-

namik inkişaf etdiyini vurğuladı.

Foruma dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirdi. Azərbaycanın Bosniya və Herseqovınaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqə-

dar sənədin qəbul olunmasında şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovınaya rəsmi səfərə dəvət etdi.

Dövlətimizin başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirdi. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlara və medənitar əlaqələrin inkişafının vacibliyini qeyd etdi.

Forum ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik etdi.

Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Həmçinin hökumətlərarası müştərek komissiyaların ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olundu.

Prezident İlham Əliyev:

Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

BAKIDA VII QLOBAL FORUM İŞƏ BAŞLAYIB



⇒ Əvvəli 2-ci səhifədə

Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbul edilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşüncəni tək biz deyilik. Şədiq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistanla açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbul edilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənilib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xətinə olmalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Bizim xarici siyasət prioritetlərimiz, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkandan istifadə edirik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyinə gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynayır. Biz səylərimizin nümayişi olaraq iki il bundan əvvəl IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirdik. Ondan iki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarını keçirən ölkə oldu. Təsəvvür edərsinizmi, biz iki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirdik. Bu, əslində, bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində səylərimizi əks etdirir. Biz Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzalamışdıq və qəbul etmişdik. Bu, üzv ölkələrin üçdəbiridir və həmçinin bizim Avropa ölkələri ilə fəal əməkdaşlığımızı nümayiş etdirir. Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə

edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə gəlincə, bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format Bakı prosesi adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır.

Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olundandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayıırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbiçilərimizin sayını artırıd.

⇒ Davamı 6-cı səhifədə

Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələrin olduğunu və birgə uğurlu



layihələrin həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət

Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçiril-

məsinin ölkələrimizi birinə daha da yaxınlaşdıracağını dedi. Prezident İlham Əliyev, eyni

zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd

olundu ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da dedi.

Monteneqro Prezidenti qeyd etdi ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparıldı.

Boyko Borisov VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi



Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğuladı. Bildirdi ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini dedi. Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi

işə töhfəsini qeyd etdi. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğuladı. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirdi.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verildi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanlar var



Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Bîrçalla görüşü olub.

AZƏRTAC xəbər verir ki, xanım Ana Bîrçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.

Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana Bîrçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin

daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticarəti əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.

Ana Bîrçal bildirdi ki, keçən il hökumətlərarası müştərek komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oynayır.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxundu.

Ana Bîrçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.

Prezident İlham Əliyev: Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

BAKIDA VII QLOBAL FORUM İŞƏ BAŞLAYIB

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib



⇒ Əvvəli 4-cü səhifədə

Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik. Azərbaycanın üzvü olduğu Şimal paylaşıdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur. Bu, həm də müasir infrastruktur, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə - ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır.

Xarici siyasətdən danışarkən, əlbəttə ki, bizim bu siyasətin mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik. Biz artıq yeni mənbələrdən yüklər qəbul edirik. Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə,

qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır.

Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur. Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmərsistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəmərsistemi vasitəsilə nəql olunur və ümidvaram ki, gələn il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir. Qaz istehsalı və nəqliyə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı və ölkələr arasında əməkdaşlıq layihəsidir. Bizim planlarımız bugünkü formatın hüdudlarından kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorva-

tiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq. Ümidvaram ki, növbəti mərhələdə biz bu ölkələrlə həm də fəal əməkdaşlığa başlayacağıq. Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir. Bu, enerji və nəqliyyat təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa yol açdığını əyani şəkildə göstərir. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq. Bu, həqiqətən də qiymətli töhfədir və biz hələ bu prosesin başlanğıcındayıq. Çünki biz hələ icra mərhələsindəyik. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimül, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq.

Çıxışımın əvvəlində qeyd etdim ki, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır. Bunun əsasında təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi inkişafımız dayanır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur. Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir.

Düşünürəm ki, Forumun gündəliyi çox məhərtlə seçilib. Siz

bu gün narahatlığa səbəb olan ən mühüm və aktual məsələlərə toxunacaqsınız. Mən tam əminəm ki, məhsuldar müzakirələriniz və tövsiyələriniz tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq. Forumu uğurlar arzulayıram. Təşəkkür edirəm.

* * *




Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani bu mötəbər Forumu dəvət olunduğuna görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir, təhlükəsizlik, ətraf mühit və digər problemlər öz həllini tapmalıdır, dünyada yeni xarici siyasət müəyyənləşdirilməlidir, dövlətlər və xalqlar arasında əməkdaşlıq genişləndirilməlidir. Prezident Məhəmməd Əşrəf Qani dedi:

-Müəyyən tədbirlər görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin baxışları yeni dünyanın əsasını təşkil etməlidir. Bilavasitə mənim qarşımda duran vəzifələrdən biri məhz budur. Biz Əl-Qaidənin və sovetlərin Əfqanıstana hücumundan sonra bu cür dekonstruktiv güclərin qarşı-

sının alınması istiqamətində yeni bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli terrorçu qruplara qarşı müəyyən mühafizə tədbirləri görürük. Beləliklə, biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Beləliklə, biz dünya iqtisadiyyatına müstəqil şəkildə töhfə vermək istərdik. Düşünürük ki, biz xüsusilə yeni yaşayış yolu ilə qarşımızda duran əsas vəzifələrin azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və yoxsulluğun qarşısının alınması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu Forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Əla-mətdar haldır ki, bu Qlobal Forumun mövzusu məcərrəd deyil, bu, dünyanın gələcəyinin konturlarını cızacaq.

Mən bu kürsüdə mottəbər cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istərdim. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm.

* * *



Albaniya Prezidenti İllir Meta Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Diqqətə çatdırdı ki, dünya çox mühüm dəyişikliklərlə üzləşib. Xüsusilə Avropada təhlükəsizlik baxımından yaşanan çətinliklərə toxunan Albaniya Prezidenti həmin çətinliklərin ölkələrin birgə səyləri nəticəsində aradan qaldırılmasının mümkün olduğunu vurğuladı. İllir Meta Azərbaycan ilə əməkdaşlığın ölkəsi üçün faydalarından da danışaraq dedi:

- Biz bilirik ki, dünyada, eyni zamanda, enerji sahəsində də bir çox dəyişikliklər vardır. Albaniya strateji və tranzit bir ölkə rolunu oynamaqdadır. Məsələn üçün Albaniya Azərbaycanın "Şahdəniz" yatağından Trans-Adriatik boru kəməri ilə gələn qazı digər Avropa ölkələrinə ötürməkdə çox böyük rola malikdir. Ümumiyyətlə, Albaniyanın Avropadakı rolu stratejidir. Digər qaz xətləri də ölkəmizdən keçməkdədir. Bu xətlər Monteneqro, Bosniya və Herseqovina və digər ölkələri birləşdirir. Bir sıra ölkələrin siyasi kursu İkinci Dünya müharibəsindən sonra 180 dərəcə dəyişmişdir. Albaniyanın məqsədi milli maraqlarını, regionumuzda stabilliyi təmin etməkdir.

Demokratiyaya gəldikdə deməliyəm ki, ölkəmiz sosial cəmiyyətin çiçəklənməsi istiqamətində səylər göstərməkdədir. Azərbaycan ilə qurulan tərəfdaşlığımız bu istiqamətdə göstərdiyimiz səylərə mühüm töhfə verməkdədir.

* * *

⇒ Davamı 7-ci səhifədə

Prezident İlham Əliyev:

Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

BAKIDA VII QLOBAL FORUM İŞƏ BAŞLAYIB

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

⇒ Əvvəli 6-cı səhifədə

Sonra Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç çıxış etdi. Qonaq dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayaraq dedi:

-Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edərkən ki, belə bir Forum keçirir. Bu Forum bir çox ölkədən iştirakçıları bir araya gətirmişdir. Sizinlə birlikdə burada olmaq, hamımızı narahat edən məsələləri müzakirə etmək mənim üçün çox xoşdur.

Həqiqətən də çox böyük dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Qarşımızda bir çox müəssisə məsələ vardır. Bu məsələlərdən biri də qeyri-müəyyənliklər aradan qaldırmaqdır. Dünyada qlobal və regional təhlükələr mövcuddur, bunların öhdəsindən gəl-



mək tələb olunur. İndiki çətinliklər, sadəcə, yarandıqları yerlərlə bağlı deyil, fundamental dəyişikliklər tələb edir. Ümumiyyətlə, dünya nişanındakı dəyişikliklər vacib məsələlərdən biridir.

Hər bir ölkə bu çətinliklərin və problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Ona görə integrasiyanın vacibliyi göz qabağındadır və siyasətlər məhz buna görə hazırlanmalıdır. Hər bir ölkə üçün əsas məsələlərdən biri öz təhlükəsizliyinin təmin edilməsidir. Bunu ancaq qonşu ölkələrlə birlikdə və global platformada təmin etmək mümkündür. Məhz buna görə də bizim ortaq qərarlara ehtiyacımız vardır.

Bu problemlərin öhdəsindən ancaq öz qüvvələrimizi və potensiallarımızı birləşərək gələ bilirik. Bunu nəzərə alaraq demək lazımdır ki, müasir təhdidlərə və təhlükələrə qarşı ortaq həll yollarının tapılması tələb olunur. Bunun əsası əlbəttə ki, ölkələrin suverenliyinin təmin edilməsi şərti ilə qarşılıqlı birgə fəaliyyətlərin həyata keçirilməsidir.

* * *

Moldova Prezidenti İqor Dodon çıxışında bildirdi ki, dünyada yeni çağırışlar, yeni risklər artmaqdadır. İstər qlobal, istərsə də regional səviyyələrdə təhlükəsizliyi təmin etmək üçün ölkələrin birgə səylərinə və əməkdaşlığına ehtiyac olduğunu vurğulayan Prezident İqor Dodon dedi:



-Mən, ilk növbədə, möhtərəm Prezident İlham Əliyevə VII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürümü bildirmək istədim.

Xüsusilə vurğulamaq istəyirəm ötən illərdə istər qlobal, istərsə də regional səviyyələrdə təhlükəsizlik tam təmin olunmayıb. Ümumiyyətlə, biz bu gərginliyin azalmasını müşahidə edə bilmirik. Yeni çağırışlar, yeni risklər artmaqdadır. Moldova Respublikası istəyir ki, müxtəlif ölkələr arasındakı gərginlik aradan qalxsın. Biz bu gün və sabah burada yeni xarici siyasət məsələləri haqqında danışacağıq. Əminəm, bu zaldakı liderlərin əksəriyyəti də düşünür ki, hər şeyin başında milli maraqlar dayanmalıdır. Əlbəttə ki, heç də asan dövrdə yaşamırıq və Moldovanın olduğu regionda da problemlər çoxdur. Bunların öhdəsindən necə gəlmək, onları necə həll etmək olar? Bilirsiniz ki, Moldova artıq sovetlər dağıldıqdan sonra MDB-nin üzvü olmuşdur, daha sonra Avropa İttifaqı ilə assosiativ müqavilə bağladıq və vizasız gediş-gəliş imkanı əldə etdik. Daha sonra biz Avropa İqtisadi Birliyinin üzvü olduq. Bunlar Moldovaya nə verir - Avropa İttifaqı ilə, eyni zamanda, MDB ölkələri ilə rahat ticarət aparmaq imkanı. Amma digər məsələ təhlükəsizliklə əlaqədardır. Biz özümüzü hər hansı bir hərbi təşkilatın üzvü kimi görürük mü? İstər Qərbdə olsun, istər Şərqdə. Milli təhlükəsizliyin təmin edilməsi baxımından biz öz statusumuzu, neytral mövqeyimizi qo-

ruyub saxlayacağıq və biz bunun sayəsində öz məqsədlərimizə nail olmaq istəyirik. Bu məqsədlər isə, ilk növbədə, sərhədlərimizin toxunulmazlığını və sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu neytral mövqeyimizin dünyada da qəbul olunmasını istəyirik.

* * *



Sonra söz Monteneqro Prezidenti Milo Cukanoviç verildi. Prezident Milo Cukanoviç dedi:

-Zati-aliləri.

Xanımlar və cənablar.

Mən bu nüfuzlu Forumda birinci dəfə iştirak edirəm. Monteneqro-nu Forumda bizim əvvəlki prezident təmsil etmişdir ki, o da hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür.

Azərbaycan xüsusilə son illər ərzində çox vacib beynəlxalq forumlar təşkil edir və bununla əlbəttə ki, qlobal və regional sabitliyə öz töhfəsini verir. Əlbəttə ki, bu, gözəl ölkənin və xalqın töhfəsi deməkdir. Monteneqro da Azərbaycanın dost ölkəsidir. Düşünürük ki, biz burada çox vacib məsələni müzakirə edirik.

Monteneqro Prezidenti ölkələrin siyasətinin multikultural olmasının əhəmiyyətinə nəzər saldı, hər bir ölkədə sabitliyin və əmin-amanlığın təmin edilməsinin vacibliyini vurğulayaraq dedi:

-Dünya siyasətinin böyük məqsədlərinə ancaq o halda çatıla bilər ki, biz öz vətəndaşlarımız üçün sabitliyi və sülhü təmin edək. Bu, əlbəttə ki, dünyanın yeni siya-

sətinin başlıca məqsədi olmalıdır. İstər Monteneqroda, istərsə də hər hansı bir digər ölkədə olsun. Biz belə qəbul edirik ki, xarici siyasətimiz həssas olmalıdır və bütün dəyişikliklərə reaksiya verməlidir, öz mexanizmlərini təkmilləşdirə bilməlidir.

* * *



Bolqarıstanın Baş naziri Boyko Borisov dünyada hökm sürən münasibətlərdən danışdı və diqqətə çatdırdı ki, münasibətlər edən ölkələrin əldə olunan razılaşmalara, imzalanan sənədlərə riayət etmələri vacibdir. Ölkəsinin qonşularla dostluq münasibətlərindən danışan Boyko Borisov Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirərək dedi:

-Bolqarıstan qonşuları olan ölkələrlə və ya Avropa İttifaqı ilə münasibətlər yaşamamışdır. Bu gün biz çox təhlükəsiz şəraitdə yaşayırıq. Bütün qonşularımızla gözəl münasibətlər yaradılıb. Biz çox gözəl bir qonşuluq şəraitində, qarşılıqlı hörmət zəminində bütün etnik qruplara sülh içində yaşamaq imkanı yaratmışıq.

Mən də Azərbaycanla çox gözəl münasibətlərimizin olduğunu bildirmək istədim. Bu gözəl münasibətlərin əsasını qoyan möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Birinci xanıma da xüsusi minnətdarlıq düşür. Çünki Bolqarıstanda tarixi kilisə və abidələrin bərpasına birinci xanımın bilavasitə töhfəsi ol-

muşdur. Biz bu töhfəni yüksək qiymətləndiririk.

Biz də artıq qaz dəhlizinə qoşulmaq barədə düşünürük. Bu dəhlizlə nəql olunan qazın bir hissəsinin məhz Bolqarıstanda qalması çox maraqlıdır. Düşünürük ki, Azərbaycan qazı Bolqarıstanın iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcək. Bolqarıstan-Türkiyə-Bosniya və Herseqovina-Monteneqro arasında münasibətləri xüsusi qeyd etmək istədim. Biz bunu "Balkan qovşağı" adlandırırıq. Beləliklə, bizim kifayət qədər müştərək planlarımız mövcuddur. İstəməzdik uzun-uzadı danışım.

Azərbaycan Respublikasının Prezidentinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığımı bildirmək istədim ki, belə bir gözəl tədbiri ərsəyə gətiriblər. Düşünürəm ki, gələcəkdə də biz belə bir forumda bərabər şəkildə iştirak edəcəyik. Hörmətli həmkarlarım, dostlarım, dövlətinizə görə təşəkkür etmək istədim.

* * *



Daha sonra İtaliyanın Azərbaycandakı səfiri Augusto Mas-sari Prezident Sercio Mattarella-nın müraciətini Forum iştirakçılarına çatdıraraq dedi:

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli Forum iştirakçıları, hörmətli dostlar.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın müraciətini oxumaq mənim üçün çox böyük şərəfdir. Bu, VII Qlobal Bakı Forumu üçün xüsusi hazırlanmış müraciətdir.

İtaliya Prezidenti cənab Sercio Mattarellanın müraciətində deyilir: "Hörmətli həmsədrlər və Forum iştirakçıları. Məni bu Forumda dövlət etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Təəssüflər olsun ki, mən Forumda iştirak edə bilmədim. Amma buna baxmayaraq mən sizin hamınızı çox düzgün seçim etdiyinizə görə və düzgün dəvət etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz görürük ki, hər il bu Forumda mədəniyyətlərin dialoqu mövzusu və onun ətrafında müzakirələr aparılır. Hər dəfə bu Forumda qarşılıqlı anlaşmanın vacibliyi vurğulanır. Biz bilirik ki, həm milli kimliyin, həm də digər ölkələr və ümumiyyətlə, xalqlar arasında münasibətlərin güclənməsi ən vacib məsələlərdən biridir.

Bu möhtəşəm Forum məhz Bakıda, çox gözəl şəhərdə təşkil olunub. Cənab Prezident İlham Əliyev öz nitqi ilə bu Forumu daha da şərəfləndirir, Forumda müxtəlif məsələlərdən - həm uğurlardan, həm də dünyanın qarşılaşdığı problemlərin həlli yollarından söhbət açılır. Eyni zamanda, müzakirələrdə dünyanın cavabdehliyi haqqında danışılır. Ən əsası da odur ki, bu məsələlərin həllində həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi vurğulanır. Bu fürsətdən istifadə edərək mən Forumun işinə uğurlar arzu edirəm. Sizi ən xoş arzularımla salamlayıram. Sağ olun".

* * *

⇒ Davamı 8-ci səhifədə

Prezident İlham Əliyev: Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

BAKIDA VII QLOBAL FORUM İŞƏ BAŞLAYIB

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib



⇒ Əvvəli 7-ci səhifədə

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanı səfiri xanım Karol Krofts Birləşmiş Krallığın Baş naziri Tereza Meyin müraciətini oxuyaraq dedi:

- Zati-aliləri cənab Prezident.
- Xanımlar və cənablar.

Burada olmaq, bu Forumda iştirak etmək, həmçinin Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin müraciətini sizin üçün oxumaq mənim üçün böyük şərəfdir.

Baş nazir Tereza Meyin müraciətində deyilir: "Mən VII Qlobal Bakı Forumunun iştirakçılarını salamlayıram. Xüsusilə cənab Prezident İlham Əliyevə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Forumda dünyanı maraqlandıran müxtəlif mə-



lı hörmətə əsaslanır. Bu Forum dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqinə yönəlmişdir. Mən bu istiqamətdəki bütün fəaliyyətləri dəstəkləyirəm. Forumun işinə uğurlar arzulayıram".

* * *

BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin Baş katibi Antonio Quterreşin Forumu müraciətini oxuyaraq dedi:

-Cənab Prezident.
Xanımlar və cənablar.

Hörmətli iştirakçılar.
Sizin qarşınızda çıxış etmək və Baş katib Antonio Quterreşin bu Forumu müraciətini çatdırmaq mənim üçün çox böyük şərəfdir.



desək, bu, kifayət deyil. Biz insanların qorxu və narahatlıqlarına cavab verən həll yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik. Birləşmiş Millətlər Təşkilatı hər gün sülhməramlı fəaliyyət, humanitar yardım, insan hüquqlarının qorunması, dayanıqlı inkişafın təşviqi məsələləri ilə məşğul olur.

Gördüyümüz bütün yaxşı işləri məhv edə biləcək bir potensial təhlükə mövcuddur - iqlimin kəskinləşməsi. İqlim sürətlə dəyişir. Onu yavaşlamaq üçün göstərdiyimiz səylər yetərli deyil. Bu qlobal problemin həlli məqsədilə səyləri artırmaq üçün sentyabr ayında Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil edəcəyəm. Həyəcan təbii çalmaq və iqlim hərəkatı imkanlarını vurğulamaq işin-

titullarınız vardır. Hamınızı salamlayıram. İlk növbədə, cənab Prezidentə ev sahibliyi və himayədarlıq etdiyinə görə Beynəlxalq Şura adından təşəkkürlərimi bildirmək istəyirəm. İlbelil görürük ki, bu Forumun çox böyük nəticələri vardır. Çox sağ olun, cənab Prezident, həqiqətən də Sizin dəstəyinizin rolu çox böyük olub. Buna görə Sizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, buraya gələnlərin hamısına təşəkkürlərimizi bildirmək istəyirəm. Onlar da Azərbaycanın nailiyyətlərini burada müşahidə edə bilərlər.

Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən gələn qonaqları qəbul edir. Bu Forum yeni xarici siyasət mövzusunda həsr olunmuşdur. Burada biz müxtəlif məsələləri müzakirə edirik, çox aktual məsələlərə toxunuruq, dünyanın indiki vəziyyətini nəzərdən keçiririk. Fransızca bir deyim var: "Bir çox şeyin dəyişməsinə baxmayaraq, yenə də bir çox şey eyni qalmaqdadır". Təəssüflə qeyd etmək lazımdır ki, dünya siyasətində də belə bir hal baş verməkdədir. Bəzən biz görürük ki, köhnə həllər yenə də dəyişməz olaraq qalır. Biz Forumun əvvəlində bir çox problemlər haqqında eşitdik. Azərbaycan Prezidenti bu problemlər haqqında danışdı. Azərbaycan

qeyd etdilər ki, bütün yeni aspektlər və yeni mühit bizdən çox böyük iş, eyni zamanda, çox böyük intellekt tələb edir. Yeni və köhnə problemlər yenə də mövcuddur. Onları həll etmək üçün bir çox beynəlxalq qurumlar da işləyir. Bizim məqsədimiz bunları həll etməkdir. Düşünürük ki, gələcəkdə biz bunları həll edə biləcəyik. Buna görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həm qurumlara, həm də şəxslərə yeni mükafat təsis edib və onu təqdim edir. Bu il iki nəfər bu mükafata layiq görüldü.

* * *

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa dedi:

"Mən istədim İsmail Serageldini dəvət edim ki, o da təqdimat mərasimində iştirak etsin. İlk mükafat Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə verilir. O, beynəlxalq sülhə verdiyi töhfəyə görə mükafatlandırılır.

Mükafat Prezident Əşrəf Qaniyə təqdim olundu.

Prezident Məhəmməd Əşrəf Qani dedi: Mən uşaq ikən Nizami Gəncəvinin şeirlərini əzbər bilirdim. Demək istəyirəm ki, mən bundan böyük mükafat gözləmirəm.

Vayra Vike-Freyberqa : İkinci namizədimiz Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedidir. Bu mükafat Kerri Kennediye onun rəhbərlik etdiyi Fondun insan hüquqlarına, gənc liderlərin təhsilinə, həssas uşaqlara hörmətlə yanaşmasına görə verilir.

Mükafat Kerri Kennediye təqdim olundu.

Kerri Kennedi dedi: Təşəkkür edirəm. Sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Mən Bakıya dünən gecə gəlmişəm. Nizami Gəncəvinin adını daşıyan bu mükafatı almaqdan çox məmnunam. Nizami deyirdi ki,



sələlər müzakirə olunur. Böyük Britaniya ilə Azərbaycan çox güclü əlaqələr qurmuşdur. Hələ 1992-ci ildə diplomatik əlaqələr yaradılmışdır. Mən cənab Prezidentlə müzakirələrdə iştirak etmişəm. Eyni zamanda, strateji enerji əməkdaşlığına dair məsələləri müzakirə etmişəm. Bunların məqsədi qarşılıqlı təhlükəsizliyi təmin etməkdir. Sadəcə, indiki dövr üçün deyil, gələcək 10 illiklər boyunca bunun edilməsi məqsədimizdir. Bir çox sahələrdə əməkdaşlığımız davam edir. Biz bu əməkdaşlığı daha da möhkəmləndirməyə davam edirik. Ön vacibi də odur ki, onun təməli çox möhkəmdir. Bu bünövrə məhz qarşılıq-

lıq növbədə, VII Bakı Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Cənab Antonio Quterreşin məktubunda deyilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə VII Qlobal Bakı Forumunun təşkili üçün təşəkkür edirəm.

Dünyamız bir paradoksla qarşılaşır: çətinliklər bir-biri ilə əlaqəli olduğu halda onların həllinə yönəlmiş səylər əlaqəsizdir. Ekoloji təhlükə və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qarşı çoxtərəfli əməkdaşlığa hər zamankından daha çox ehtiyac var. Lakin, sadə dildə

də sizin dəstəyinizə güvənirəm.

Digər qurumlar, regional təşkilatlar, vətəndaş cəmiyyəti, özəl sektor və başqa tərəfdaşlarla çoxtərəfli əməkdaşlıq çox zəruridir. Bu tərəfdaşlıq ruhunda dialoqa sadıqlığınızınizi alqışlayır və məhsuldar müzakirələr keçirməyinizi arzu edirəm".

* * *

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərkən dedi:

-Zati-aliləri, cənab Azərbaycan Respublikasının Prezidenti.

Hörmətli dövlət və hökumət başçıları, diplomatlar və qonaqlar. Mən bilərəm ki, sizin müxtəlif

canın bir sıra əraziləri işğal olunmuşdur. Biz bu səhər xarici siyasətin yeni balansla çatması və buna nail olunmağın vacibliyi haqqında eşitdik. Yeni siyasətin milli maraqlara uyğun olması tələbini də eşitdik. Vacib olan odur ki, biz dini və ya ideoloji fərqlərə əsaslanaraq Tövrətdə də qeyd edilmiş kimi, ayrılmayaq. Yəni, biz görürük ki, dünyada bir çox münaqişələr mövcuddur. Ölkələrin iqtisadi vəziyyətinə nəzər yetiririk, iqlimin necə dəyişdiyini müşahidə edirik. Biz görürük ki, bu, sadəcə, bir ölkəyə təsir göstərmir, bu, bir çox ölkəyə və regiona təsir edir.

Xanımlar və cənablar, çıxış edən dövlət başçıları da bunu

hər bir yeni ölkəyə gedəndə o ölkənin mədəniyyətini öyrənin. Bu, elə bir yanaşmadır ki, insanı nəticə etibarilə müdrikliyə gətirib çıxarır. Digər mədəniyyətlərlə tanış olmaq insanın müdrikliyinin rəmzidir. Burada müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi bir təşkilat bizi bir araya gətirib. Bu təşkilat daha yaxşı gələcəyin qurulması üçün öz səylərini əsirgəmir. Bu fürsətdən faydalanaraq özümü çox qürurlu hesab edirəm.

* * *

Forum işini panel iclasları ilə davam etdirib.

Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib



Hədiyyə dövlətimizin başçısına təqdim edildi.

Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

–Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayıl Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı global beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumu

həqiqətən cəlbəedici və məhsuldar edən panellərdə çox qızgın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycanı ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edərim ki, bu birlik ruhu Forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycana ilk dəfə səfər edənler ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamağa şadiq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun. Forum həmişə bizim hamımız üçün dinamik, intellektual bir platforma olacaq. Çox sağ olun.

Yeddinci Qlobal Bakı Foru-

Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

Dövlətimizin başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşdü.

Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə xatirə şəklində çəkirdildi.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən budəfəki Forumda global siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-FREYBERQA ziyafətdə çıxış edərək dedi:

– Zati-aliləri, cənab Prezident.

Prezidentin qonaqları, Zati-aliləri xanımlar və cənablar.



Biz VII Bakı Qlobal Forumuna yüksək notda başladırıq. Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edərim ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmişiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azər-



baycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cənaşığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiniz dahi şair Nizami Gəncəvinin "Xəmsə"sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək.

mun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamikmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Forumla əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Fo-

rumun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

TASS Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb

Rusiyanın TASS informasiya agentliyinin birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərinin yekunlarına dair geniş informasiya təqdim edib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, agentliyin Paris bürosunun hazırladığı materialda səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra mühüm sənədlərin imzalandığı qeyd olunur. Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın aparıcı siyasi, elm və mədəniyyət xadimləri, iş adamları ilə görüşlər keçirib.

Yazıda deyilir: "Mehriban Əliyevanın Parisə səfəri xüsusi diqqət mərkəzində olub. Ötən günlər ərzində o, Fransa Senatının sədri Jerar Larşe və Milli Assambleyasının sədri Rişar Ferran ilə danışıqlar aparıb. Birinci vitse-prezident, həmçinin mədəniyyət naziri Frank Riesterin müşayiəti ilə Orsey muzeyində olub".

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşünü AZƏRTAC-a istinadla işıqlandıran agentlik yazır ki, tərəflər Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə ediblər. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Agentlik diqqətə çatdırır ki, Fransada Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu qeyd edilir. Azərbaycan bazarında 59 Fransa şirkəti fəaliyyət göstərir. İki ölkə arasında elm və mədəniyyət sahələrində də əlaqələr uğurla inkişaf edir.

Hikmət Hacıyev:

Minsk qrupunun həmsədrlərinin son bəyanatı məhz Ermənistanı ünvanlanıb



ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyi ifadə olundu. Belə ki, bu bəyanatda əks olunan fikirlərin bir qismi Azərbaycan Respublikasının mövqeyini əks etdirir və biz hesab edirik, bu bəyanat məhz Ermənistanı ünvanlanmış bir bəyanatdır. Onun ünvan sahibi məhz Ermənistan Respublikasıdır.

Bu barədə martın 14-də VII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Şöbə müdiri bildirib ki, danışıqlarda hər hansı şərtin qoyulması qəbuldilməzdir və danışıqlar olduğu şəkildə davam etdirilir. Bəyanatda, həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilməsi də doğru deyil. Bundan başqa, həmsədrlər bəyanatda münafiqliyin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Burada vurğulanır ki, Azərbaycan torpaqları işğaldan azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilir. Xalqların öz müqəddəratını təyinetmə prinsipi dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır. Burada da Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır.

Ermənistan tərəfinin danışıqların formatını dəyişdirmək iddialarının əsassız olduğunu qeyd edən Hikmət Hacıyev bildirib ki, görüşlər də görüş naminə deyil, nəticəyönümlü olmalıdır.

Atəşkəs 27 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqələrimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan rayonunun Şıxlar, Kəngərli, Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqələri atəşə tutulub.

Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır

Tarixçilər üçün yol xəritəsi ola biləcək bu dəyərli əsər həm də tarixə münasibəti dəyişməyə çağırışdır

Tarix keçmiş, bu gün və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmiş bil-mədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərmiş etməliyik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenidən çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabında yer alıb.

YENİ KİTAB

Xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addım

Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağırlı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqtəyindən nəzərdən məhiyyətə yeni kontekstdə dəyərləndirilir.

Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətəinin və Nadir şahın hərbi dühası və siyasi məharətin hesabına yaradılan, Azərbaycan türklərinin titullu xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni təbəzzülə aparıb çıxarır. Xanlıqlar dövrünü Azərbaycan üçün aktuallaşdırın başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiye bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərə baxmayaraq, onları geri qaytara bilməməsi, nəhayət, imzalanan Güllüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir.

Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. "Tarixi-



mizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir və öz mötəbərliyi ilə ilk baxışda diqqəti çəkir.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən 22 sənəd və tarixçilər üçün yol xəritəsi

Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığıncaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: "Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıyıq ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət təfərriflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamamilə başqa bir məsələdən - hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə ça-

lışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır".

Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.Ivanov, K.E.Bosvort, Y.Krımiski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur

Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqələndirilməsi daha bir mühüm məziyyət kimi diqqəti cəlb edir. Müəllif yazır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərində Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Bu həm də onu sübut edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur.

Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşməne qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı.

Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.

Akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikirdə məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına təkan verəcəkdir.

Kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

SOCAR-ın prezidenti Əfqanıstan İslam Respublikası prezidentinin müşaviri ilə görüşüb



Martın 14-də SOCAR-ın prezidenti Rövnaq Abdullayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidentinin Bankçılıq və maliyyə məsələləri üzrə müşaviri Acmal Əhmədi ilə görüşüb. Görüşdə Əfqanıstan və Azərbaycan arasında zəngin

mədəni və siyasi əməkdaşlıq tarixindən, bu bünövrə üzərində müasir dövrdə iqtisadi əməkdaşlığın genişlənməsi məsələlərindən söhbət açılıb. Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən Acmal Əhmədi, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni



müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirmişdir.

SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əmək-

daşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, imkanlar araşdırılmışdır. İşçi qruplarının vasitəsilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur.

Qeyd edək ki, SOCAR müx-

təlif əməliyyatları, o cümlədən satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət həmçinin ilbəl yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.

Nazir: İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir

İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən daha artıq genişləndirmək niyyətindədir. Bunu İranın iqtisadi və maliyyə məsələləri üzrə naziri Fərhad Dejpəsənd Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda İRİB müxbirinə verdiyi açıqlamada deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri vardır.

Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrinin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib:

“Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparılacaq”.

İranın iqtisadi və maliyyə naziri Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.

ŞAMAXININ ÇÖLGÖYLƏR KƏNDİ QAZLAŞDIRILIR



SOCAR-ın “Azəriqaz” istehsalat Birliyi tərəfindən ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən kənd və qəsəbələrin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir.

“mavi yanacaq”la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin “iki sahil”ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqləmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2019-cu ilin yanvar-fevral ayları ərzində 81,7 km yeni qaz kəməri çəkilmiş, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 km qaz kəməri əsaslı təmir olunmuşdur.

Cari ilin əvvəlindən başlayaraq Şamaxı rayonunun Çölgöylər kəndində qazlaşdırılma işləri yüksək sürətlə aparılır. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrlə polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətlərinin çəkilişi davam etdirilir. Kəndə təbii qazın verilməsi əhəlinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyaqorunmasına xidmət edəcək və 110-dan artıq fərdi ev “mavi yanacaq”la təmin olunacaq. İşlərin qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.

SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələrinin tikintisi üçün tenderin qalibi olub


“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanmışdır.

SOCAR bu tenderdə qalib gəlmiş yeganə əcnəbi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənməyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsveçrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.

Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektrik enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul etmişdir. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət etmişdir. Bu sahədə uzunmüddətli təcrübəyə malik “SOCAR Energy Switzerland” əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirmişdir.

“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanmış, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanmışdır. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.

“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur: “Avtomobil yollarında istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənməyə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqla qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlməmiş texnologiyalara açıyıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xid-



mətlərimizi inkişaf etdiririk.”

SOCAR-ın mövcud elektrik enerjisi yükləmə stansiyaları tərəfdaşların iştirakı ilə qurulduğu halda, yeni stansiyalar ilk dəfə olaraq müstəqil sürətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. SOCAR müştərilərin elektrik yükləmə stansiyalarına sürətli və asan çıxışını təmin edəcək. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, SOCAR istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansa satış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansa satış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaqdoldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 “premium” pərakəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzin və 32 təbii qazdoldurma məntəqəsi fəaliyyət göstərir. İsveçrədə 170 pərakəndə satış stansiyası SOCAR brendi altında xidmət göstərir. Bundan başqa, “SOCAR Energy Holdings” (SOCAR-ın İsveçrədə törəmə şirkəti) Avstriyada A1 şirkətinə məxsus 82 benzindoldurma stansiyasını, həmçinin neft yağları satan “Pronto Oil” şirkətini almaqla, bu ölkənin pərakəndə yanacaq satış bazarına daxil olmuşdur.

Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 14-də "Naxçıvan Aqrolizing" Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcmünün artırılması, istixana



komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-təvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilib. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur.

Qeyd olunub ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün muxtar respublikada 31 min 667 hektar sahədə taxıl əkinə aparılıb. Artıq muxtar respublikada yaz-tarla işlərinə başlanılıb. Bu ilin yazında 27 min hektardan artıq sahədə əkin aparılacaq. Eyni zamanda, 70 hektar sahədə yeni meyvə bağları, 6 hektar sahədə üzüm bağı, 106 hektar sahədə tingle bərpa, 170 hektar sahədə isə toxumla bərpa olmaqla, ümumilikdə, 352 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub. 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları ili" elan olunması və Tədbirlər Planının təsdiq edilməsi bu sahənin inkişafına səbəb olub. Hazırda muxtar respublikada 525 böyük ailə təsərrüfatı mövcuddur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafını təmin etmiş, əkinəyararlı torpaqlar əkin dövrünə qatılıb, aqrar sahədə məhsul istehsalı artırılmışdır. Bu işlərin həyata keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, muxtar respublikada torpaqlardan səmərəli istifa-

də olunsun, insanların məşğulluğu və ərzaq təhlükəsizliyi təmin edilsin, məhsul ixracı yaransın. Artıq muxtar respublikada ərzaq təhlükəsizliyi təmin edilmiş, daxili tələbat ödənilməklə yanaşı, həm də kənd təsərrüfatı məhsullarının ixracına başlanılmışdır. Bütün bunlar isə yaradılan şəraitin, eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanların səyləri hesabına olmuşdur.



Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatının inkişafında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu gün ölkə Prezidenti kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına hər tərəfli diqqət və qayğı göstərir. Ölkəmizin hər yerində əkinəyararlı torpaqlardan səmərəli istifadə olunur. Göstərilən dövlət qayğısı nəticəsində əhalinin bu sahəyə marağı artıb. Torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsi, torpaqların vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının sərbəst satışı üçün şəraitin yaradılması, güzəşt-

li şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin inkişafına səbəb olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın aqrolizing xidmətində 300-dən artıq müasir kənd təsərrüfatı texnikası vardır.

Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikaya rəhbərlik etdiyi zaman torpaqların özəlləşdirilməsinə başlanmış və bu proses 1996-cı ildə başa çatdırılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının torpaq mülkiyyətçiləri arasında fermer təsərrüfatı yarananlar və ailə təsərrüfatları quranlar da vardır. Qarşıda duran əsas vəzifə ailə təsərrüfatlarını və fermerləri müasir texnikalarla təmin etməkdən və fəaliyyətlərini genişləndirməkdən ibarətdir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili və sərbəst ixracı bu sa-

hənin inkişafına səbəb olmuşdur. Meliorativ tədbirlərin görülməsi, torpaqların su təminatının yaxşılaşdırılması, yeraltı suvarma şəbəkələrin qurulması, yeni subartezian quyularının qazılması, kəhrizlərin bərpası, suvarma kanallarının mütemadi təmizlənməsi və anbarlara suyun yığılması əkilən torpaqlardan səmərəli istifadə olunmasına imkan verir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanlara dövlət dəstəyi ilə güzəştli şərtlərlə texnikaların verilməsi və əl əməyinin yüngülləşdirilməsi həm bu sahəyə marağı, həm də kənd təsərrüfatı məhsulları istehsalında rentabelliği artırırmışdır.



Ali Məclisin Sədri deyib: Bu il Naxçıvan Muxtar Respublikasında "Ailə təsərrüfatları ili" elan olunub. Bu, təsadüfən qəbul olunmuş qərar deyil. Artıq muxtar respublikada ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir, müxtəlif çeşiddə məhsullar istehsal olunur. Ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların qablaşdırılması üçün tədbirlər görülür, yarmarka və festivallar keçirilir. Lakin buna baxma-

zadə təsərrüfatlarına çevrilməsinə şərait yaradılmalıdır. Gətirilən yeni texnikalar və aqrar sahədə həyata keçirilən digər tədbirlər də ailə təsərrüfatlarının inkişafına xidmət edir. Aid təşkilatlar ailə təsərrüfatlarının inkişafında təşəbbüskarlıq göstərməli, onların ehtiyacları ödənilməli və fəaliyyətləri genişləndirilməlidir. Dövlət bu işlərin görülməsi üçün lazımı şəraiti yaradıb. Çünki ailə təsərrüfatı həm ailə üzvlərinin məşğulluğunu təmin edir, həm də bazarın yerli məhsullarla təminatında mühüm rol oynayır. Ona görə də ailə təsərrüfatlarını inkişaf etdirərkən ərzaq təhlükəsizliyini və məşğulluğu təmin etmək qarşıda duran əsas vəzifədir.

Ali Məclisin Sədri aid dövlət təşkilatları tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə və ailə təsərrüfatlarının formalaşmasında ciddi dönüşə nail olunacağına əminliyini bildirib, bu işdə hər kəsə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri "Naxçıvan Aqrolizing" Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.

Bildirilib ki, fəaliyyəti dövründə Naxçıvan Aqrolizing Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2667 kənd təsərrüfatı texnikası alınıb. Həmin texnikaların 2086-sı lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına və fermerlərə verilib. Li-

zinqə verilmiş texnikalara görə 7 milyon 370 min manat güzəşt tətbiq edilib, 314 ədəd texnika və texnologiya avadanlığının dəyəri tam ödənilməyindən 207 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub. 2019-cu ildə tələbatı uyğun olaraq 292 texnika və texnologiya avadanlığı alınaraq muxtar respublikaya gətirilib. Alınan texnikalardan 10-u kombayn, 66-sı traktor, 54-ü kotan, 12-si çiləyici, 15-i rotorlu otbiçən, 13-ü dırmıq, 13-ü gübrəsepen, 20-si kanalaçan, 15-i qırıxmı aparatı, 5-i taxılsepen, 1-i toxumtemizləyən, 4-ü çizel, 4-ü dərmansepen, 25-i qüvvəli yem maşını, 10-u otdoğrayan maşın, 2-si əl ilə yer şumlayandır. Həminin alınmış avadanlıqlar içərisində 17 dəst çiləmə suvarma sistemi də vardır.

"Naxçıvan Aqrolizing" Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında fəaliyyət göstərən bazarlıq aptekləri, ehtiyat hissə və gübrə anbarları, eləcə də təmir xidməti muxtar respublikada yaz-tarla işlərinin, becərmə və yığım proseslərinin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri aqrar sahədə ailə təsərrüfatlarının formalaşdırılması, ailə təsərrüfatlarının tələbatına və sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi, kənd təsərrüfatının inkişafında texnologiya yeniliklərinin tətbiqi və səmərəli metodlardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması, rayon icra hakimiyyətləri və iqtisadiyyat Nazirliyi tərəfindən ailə təsərrüfatlarının müraciətlərinin araşdırılması və kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq

VII Qlobal Bakı Forumu bir daha Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı olacaq

Dövlətimizin başçısı İlham Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: “Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünölmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.” Eyni zamanda, bu realıq da qeyd edilir ki, Avropa ilə Asiya arasında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycan sivilizasiyalararası dialoqun daha da güclü olmasına səy göstərir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması da deyilənlərin təsdiqidir.



Məlum olduğu kimi, martın 14-dən öz işinə başlayan və üç gün davam edəcək VII Qlobal Bakı Forumunda 50 ölkədən 500-dən artıq nümayəndənin iştirakı bir daha ölkəmizə olan diqqət və marağı nümayiş etdirir. Təbii ki, hər bir tədbir öz mahiyyəti, müzakirə üçün seçilən mövzu baxımından xüsusi diqqət çəkir, əhəmiyyəti geniş təhlili olunur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumunda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq. Mövzularda diqqət yetirdikdə müasir dövrün çağırışları özünü qabarıq şəkildə büruzə verir.

Hər bir tədbir, eyni zamanda, ona ev sahibliyi edən ölkənin malik olduğu imkanların, həqiqətlərinin təqdimatında da xüsusi rol oynayır. Müzakirə olunacaq məsələlər sırasında multikulturalizmin, dinlərarası dialoqun və qarşılıqlı inteqrasiyanın xüsusi yer tutması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəyə bir daha baxış olmaqla, belə bir realıq bir daha təsdiqləyəcək ki, Azərbaycanın inkişaf modeli dünyanın diqqətindədir və öyrənilməsinə xüsusi önəm verilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan bu gün aktual qlobal məsələlərin müzakirə olunduğu bir məkana çevrilib, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və rolu günbəgün artır. Təsədüfi deyil ki, ilk Avropa Oyunları, Formula-1 yarışları, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətə Rəhbərlik Dialoq Forumu, Dini Liderlərin Zirvə Toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Məhz bütün bunların nəticəsi idi ki, BMT-nin Sivilizasiyalar Alyansı özünün 7-ci Qlobal Forumunu 2016-cı ildə Bakıda keçirdi. Ölkə Prezidentinin vurğuladığı kimi, dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi xüsusilə

əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi multikulturalizm ideyalarına sadıqlıq hər zaman güclü olub. İnsanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı süni yaradılan fobiyalara qarşı mübarizədə istifadə olunan multikulturalizmin təbliği daha vacib və aktualdır.

VII Qlobal Bakı Forumunda da cənab İlham Əliyev Azərbaycanın multikulturalizmin mərkəzlərindən hesab olunmasının tarixçəsi olduğunu qeyd etmişdir: “Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dirlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar.” O da bildirilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam etdi və bu ideyalar qlobal müstəvidə təşviq olundu: “Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəliləyə bilər, gərginlik azalır və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik.”

Daim çıxışlarında dünyada daha da dərinləşən iqtisadi, hərbi böhranın, münaqişələrin yaratdığı çətinlikləri vaxtilə Azərbaycanın da yaşadığını diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev bildirir ki, yaranan çıxılmaz vəziyyətdən ayrı-ayrı dövlətlər kimi dinc sakinlər də əziyyət çəkirlər. “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu gün Avropa dövlətlərinin miqrant problemi adlandırdığı çətinlikləri ən yük-

sək köçkün, qaçqın problemini yaşayan ölkəmiz daxili resurslarına əsaslanaraq, heç bir ölkədən yardım almadan aradan qaldıra bildi. Çünki ölkəmizdə dinindən, milliyətindən asılı olmayaraq bütün insanlar ölkədə sabitliyin qorunması, iqtisadi inkişafın yüksəlməsi naminə bir araya gələrək eyni məqsəd naminə çalışdılar.

VII Qlobal Bakı Forumunda mövzuya uyğun olaraq Azərbaycanın xarici siyasətindən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq” söyləyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, neqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırdı.

Cənab İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi oldu. “Bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-quo qəbul edilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır” söyləyən ölkə Prezidenti işğalçı Ermənistanın bu gün danışıqlar formatını dəyişdirməyə cəhd göstərdiyini tədbir iştirakçıların diqqətinə çatdırdı: “Bu isə qəbul edilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər.”

Ölkə Prezidenti İlham Əliyev çıxışında ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfələrindən də bəhs etdi. Azərbaycanın iştirakçısı və təşəbbüscüsü olduğu enerji və neqliyyat layihələri dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirməklə yanaşı regional əməkdaşlığın genişlənməsinə stimül verir. İqtisadi tərəqqini hər bir inkişafın əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi

olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandıraraq iqtisadi möcüzələr ölkəsinə çevirib. Bu gün regional iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rola malikdir. Görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi bu gün bütün dünya birliyi üçün böyük önəm daşıyır. Azərbaycanın təşəbbüsü ilə reallaşan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu siyasəti, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geri qalmır. Tarixi İpək Yolumun bərpası kimi böyük önəm verilən, Çindən başlanan yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənir, Londonu, bütün Avropa ölkələrini birləşdirir.

Əvvəldə də qeyd olunduğu kimi, iqtisadi imkanlarını günbəgün artıran Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və ro-

lunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında daim vurğuladığı kimi, əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif ölkələrə səfərlər edilsəydi, bu gün artıq ölkəmiz hər həftə, hər gün ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə bu məqsədə yüksək səviyyədə nail olur. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi ölkəmizə inamın güclənməsi, dünya miqyasında artan nüfuzunun ifadəsidir. Ölkəmizə bu inam bir daha təsdiqləyir ki, Avropa ilə Asianın qovuşduğunda yerləşən, strateji əhəmiyyəti ilə seçilən ölkəmizdə əsasən iki güclü qüvvə qoşa qanad kimi inkişaf edir: Şərq təməli və Qərbi inteqrasiya. Son illərdə Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsi sivilizasiyaları birləşdirən dəyərlərə sadıqlıqdan bəhrələndirir. Bütün dünyanı düşündürən problemlərin müzakirəsi üçün Azərbaycanın etibarlı ünvan kimi seçilməsi ölkəmizdə mövcud olan sabitliyə verilən dəyər, davamlı inkişafımıza nikbin baxışlardır. Ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir” fikirləri Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tolerant ölkə imicini yüksək səviyyədə qorumasına bələdçilik etməklə yanaşı, bu gerçəkliyi də ortaya qoyur ki, ölkəmizdə dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdir və bu hüquqlar müvafiq qanunlar əsasında qorunur.

Bu gün Azərbaycanın multikulturalizm, tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın multikultural dəyərlərin inkişafına davamlı töhfələrinin göstəricisidir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər bu kimi məqamların təhlilini bir zərurətə çevirir, birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə yol açdığını təsdiqləyir. Düşünürük ki, VII Bakı Qlobal Forumu bu günümüzün aktual problemlərinin müzakirəsi və vahid mövqeyin ortaya qoyulmasına öz müsbət təsirini göstərəcək.

Yegənə Əliyeva,
“iki sahil”

Prezident İqor Dodon:

Moldova ilə Azərbaycan arasında çox yaxşı münasibətlər mövcuddur

Moldova ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Prezident xatırladı ki, ölkələrimiz arasında bir sıra sazişlər imzalanıb. Moldova və Azərbaycan beynəlxalq miqyasda, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edir.

İqor Dodon vurğulayıb ki, Moldovada yeni hökumət formalaşdırıldıqdan sonra Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər.

Əməkdaşlığın inkişaf perspektivlərindən danışan dövlət başçısı deyib ki, Moldovanın regiondakı imkanlarını, eləcə də Avropa İttifaqı və MDB ölkələri ilə azad ticarət haqqında sazişlərə malik olduğunu nəzərə alaraq, bir çox maraqlı layihələr həyata keçirmək mümkündür.



Rosen Plevneliyev:

Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə daha da artır



dən-ilə artmaqda davam edir.

Bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Rosen Plevneliyev deyib.

Dünyadakı hazırkı siyasi vəziyyəti şərh edən Bolqarıstanın keçmiş Prezidenti bu baxımdan Forumun əhəmiyyətinə toxunub. "Dünyada münaqişələrin, terror aktlarının və digər problemlərin artdığı bir dövrdə yeni bir siyasətə ehtiyacın olduğunu görürük. Bu siyasət, fikrimcə, ikitərəfli müstəvidə deyil, məhz hərtərəfli əməkdaşlıq və dostluq mühitində əlaqələrin qurulmasına, problemlərin həlli yollarının bu müstəvidə axtarılmasına əsaslanmalıdır. Bu baxımdan, bu Forumun əhəmiyyəti çox yüksəkdir. Çox şadam ki, biz Forumda bir araya gələrək dünyanı narahat edən ən aktual problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq", - deyə Rosen Plevneliyev qeyd edib.

Yeddinci Qlobal Bakı Forumunda iştirak etməkdən çox məmnunam. Sürətlə inkişaf edən Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, dostluq şəraitində və səmimi mühitdə keçən Forumu xeyli sayda iştirakçının qatılması çox sevindiricidir. Eyni zamanda, bu Forumda həm hazırkı, həm də sabiq dövlət başçılarının iştirakı onun əhəmiyyətini daha da artırır. Bu səbəbdən iştirakçıların sayı il-

Prezident Administrasiyasının məsul işçiləri vətəndaşlarla görüşüblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerində həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşlərdə qeyd olu-



nub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırıl-

masına yönəlib. Dövlətimizin başçısının da dediği kimi, yürüdülməsinə əsasən vətəndaş, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhali-

nin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Martın 15-də Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edəcəklər.

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi

Martın 14-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. "İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimi Milli Gimnastika Arenasında iştirakçı ölkələrin paradi ilə başlayıb.

Azərbaycan Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyev turnirdə 41 ölkəni təmsil edən idmançıları və qonaqları salamlayıb. Qeyd edib ki, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən Azərbaycan indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkəmizin bu sahədəki uğurları ilk növbədə Prezident İlham Əliyevin idman siyasəti ilə bağlıdır. Məhz dövlətimizin başçısının diqqət və qayğısi sayəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkə gənclərinin idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Çox sevindirici haldır ki, vaxtı ilə ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşayır, gimnastlarımız Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edirlər.

"Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan

can Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəti-



cəsində yeniyetmələr və gənclər arasında bu idman növünün populyarlığı getdikcə artır və gimnastika ilə məşğul olanların sayı ildən-ildə çoxalır. Azərbaycan Gimnastika Federasiyasının 2017-ci və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reyting siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində fəaliyyətin səmərəliliyinin göstəricisidir", - deyə Yusuf Məmmədliyev vurğulayıb.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə

görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri hesab oluna bilər. 2019-cu ildə Bakıda gimnastikanın müxtəlif növləri üzrə 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu, ölkəmiz üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əminliklə demək olar ki, biz bu məsuliyyəti işin öhdəsindən layiqincə gələcəyik.

Bu gün açılış mərasimi keçirilən yarışın fərqli cəhətlərindən biri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. Bu barədə danışan Y.Məmmədliyev deyib: "Bütün gimnastlara hər bir idmançının ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı ar-

zulayıram. İdman yarışları bizim üçün həm də bir-birimizi daha yaxşı tanımaq, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almaq, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etmək imkanı yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşıınızda silinməz izlər qoyacaq, qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub-saxlanması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq".

İdmançılara uğurlar arzulayan Y.Məmmədliyev dünya kuboku yarışlarını açıq elan edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Martın 17-dək davam edəcək turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medal-lar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçılarını qatılıblar. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.

Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağazadə, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edirlər. Turnirdə ən yüksək icra xalı toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - "AGF Trophy" təqdim olunacaq.

Siyavuş Novruzov:

Azərbaycan dövləti yaradıcı insanlara hər zaman diqqət və qayğı göstərüb



"Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü çox təqdirəlayiqdir. Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva yaradıcı insanlara hər zaman diqqət və qayğı göstərüb". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Görüş zamanı səsləndirilən təklifləri dəstəklədiyini deyən S.Novruzov bildirib ki, sənət adamları müəyyən məqamlarda həssaslıq göstərməyi bacarmalıdır. Onun sözlərinə görə, sənət adamları Dağlıq Qarabağla bağlı da müəyyən təkliflərlə çıxış edə bilərlər.

"Dağlıq Qarabağ hadisələri ilə bağlı bir neçə filmi çıxmaq şərti ilə fundamental film yoxdur. Mən heç kəsin əziyyətini itirmək istəmirəm. Bu hadisələrlə bağlı "Fəryad" və "Dolu" filmləri var. Müxtəlif qısametrajlı filmlər də var. Lakin bunlar əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Biz xarici auditoriyalarda da böyük marağa səbəb olacaq filmlər çəkməliyik. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən çəkilən "Əli və Nino" filmi xüsusilə təqdirəlayiqdir. "Cavad xan", Xocalı ilə bağlı çəkilən müəyyən sənədli filmlər də qeyd olunmalıdır. Azərbaycanın böyük tarixi şəxsiyyətləri var. Ötən il AXC-nin 100 illiyini qeyd etdik. Cümhuriyyətlə bağlı iki mühüm film oldu. Bunlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyi və rəhbərliyi nəticəsində ərəsəyə gəldi. Digər film isə Arzu Əliyevanın zəhməti nəticəsində çəkildi. Bu filmlərdən biri "Son iclas"dır. Orada bütün tarixi faktlar tamaşaçılara təqdim olunur. Bu filmə parlamentin son iclası, bolşeviklərin əsl siyasətinin ifşa olunması və s. kimi məqamlar öz əksini tapıb. Bu filmlərdən biri isə "Əbədi ezamiyyət"dır. Bu da AXC-nin təmsilçilərinin xaricdəki fəaliyyətini əks etdirir. Şah İsmayıl Xətai Azərbaycanın çox böyük tarixi şəxsiyyətidir. Onunla bağlı filmlərin çəkilməsinə ehtiyac var"- deyə, S.Novruzov qeyd edib.

Emin Axundzadə:

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə böyük mənfəət əldə edəcək



“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastrukturada investisiya yatırırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb.” Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında səsləndirib.

Bu layihənin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayır. Bu marşrut üzrə ilkin mərhələdə “Şahdəniz” yatağından Azərbaycan qazının nəql olunacağına baxmayaraq, bu marşrut gələcəkdə Mərkəzi Asiya və İranın enerji daşıyıcılarının Avropaya tədarükü üçün vacib yola çevrilə bilər.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz”

yatağının istismarının ikinci mərhələsinin işlənməsi, həsil ediləcək təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropa ya ixracını təmin etməkdir.

Qeyd etmək yerinə düşər ki, Cənub Qaz Dəhlizi kimi global layihələrin genişlənməsi və şaxələndirilməsi ilə iqtisadiyyatın inkişafına nail olan Azərbaycan, eyni zamanda investor kimi mövqelərini möhkəmləndirir. Bu layihə, həmçinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün də əhəmiyyətlidir və ən əsası iqtisadi cəhətdən mühüm rola malikdir. Bir sözlə, “Şahdəniz” qazının ixracı Azərbaycana yüz milyardlarla vəsait gətirəcək.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə “iki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan öz qazını birbaşa Avropa bazarına daşıyaraq dünyanın ən böyük enerji bazarlarından birinə çıxış əldə edəcək: “Belə ki, Avropa dünyanın ən böyük təbii qaz idxalçısıdır və global təbii qaz istehlakının 14.5%-i bu bazarın payına düşür. Bu istiqamətdə, Azərbaycan həm öz ix-

rac portfelini şaxələndirəcək, həm də enerji təhlükəsizliyini təmin edəcək. Çünki ixracatçı ölkələr üçün enerji təhlükəsizliyinin ən vacib elementləri məhz ixrac marşrutlarının və hədəf bazarların diversifikasiyasıdır. Cənub Qaz Dəhlizi layihəsinə qədər Azərbaycan əsasən enerji layihələrində təchizatçı qismində çıxış edirdi. Ancaq enerji layihələrində əlavə dəyər yaratmaq üçün, dəyər zənciri üzrə bütün mərhələlərdə iştirak etmək əsas şərtlərdən biridir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan məhz bu hədəfini reallaşıdırabiliş. Belə ki, Azərbaycan bu layihənin bütün seqmentlərində əsas oyunçu olaraq iştirak edir və layihənin bir növ “lokomotiv”idir. Beləliklə, Azərbaycan öz təbii qazını öz boru kəmərləri ilə daşıyaraq, həm ölkə iqtisadiyyatına əlavə dəyər qazandırır, həm də nəqliyyat xərclərini və risklərini ciddi şəkildə azaldır. Bununla yanaşı, Azərbaycan gələcəkdə üçüncü tərəflərin qaz nəqlini də Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirərək böyük mənfəət əldə edə biləcək.”

E.Axundzadə vurğuladı ki, layihə çərçivəsində Azərbaycana birbaşa xarici in-

vestisiya cəlb olunub: “Bildiyiniz kimi, “Şahdəniz-2” layihəsinin ümumi investisiya dəyəri 22,7 milyard dollar, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin isə 4,5 milyard dollardır və bu investisiyanın da əsas hissəsi məhz Azərbaycana qoyulub. Bu da, öz növbəsində, həm ölkə iqtisadiyyatının canlanması, ölkəyə xarici valyuta axınının təmin edilməsi, həm də məşğulluq səviyyəsinin yüksəlməsi baxımından əhəmiyyətlidir. Bu investisiya real sektora qoyulduğu üçün, eyni zamanda, müxtəlif sektorları da dəstəkləyir. Yeni qoyulan investisiyanın ölkə iqtisadiyyatına məcmu faydası əslində bir neçə dəfə daha çox hiss olunur.”

Həmsöhbətimiz onu da diqqətə çatdırdı ki, Cənub Qaz Dəhlizi layihəsi müasir texnologiya tətbiq edilərək beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirilir: “Layihədə bir çox azərbaycanlı gənc mühəndislər və mütəxəssislər çalışırlar. Bu da, öz növbəsində, ölkəmizin əsas strateji hədəflərindən biri olan insan kapitalının inkişafına mühüm töhfə olacaq. Cənub Qaz Dəhlizi, eyni zamanda, bir əməkdaşlıq layihəsidir. Belə ki, Azərbaycanın bu layihəyə daxil olan ölkələrlə əməkdaşlıq əlaqələri daha da artacaq. Xüsusilə Cənub Şərqi Avropa ölkələrində təbii qaz bazarları yeni-yeni formalaşır, hətta Albaniya və Monteneqro kimi ölkələrdə təbii qaz infrastrukturunu yoxdur. Bu ölkələr də, öz növbəsində, Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlıdır. Beləliklə, bu bazarlarda “daunstrim” layihələrinin həyata keçirilməsində, Azərbaycan aktiv rol alaraq öz gəlirlərini daha da optimallaşdırma biləcək.”

Orxan Vahidoğlu, “iki sahil”

Osman Əl Hacc: Ermənistanın sudan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadəsi beynəlxalq cinayətdir



Bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndə heyəti BMT-nin Cenevrə ofisində insan haqları üzrə 40-cı sessiyası çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və təhlükəsizlik üçün su” mövzusunda tədbir keçirib. Dünən BAMF-də həmin tədbirin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında BAMF-in prezidenti Umud Mirzəyev çıxış edərək bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb: “Üstəlik, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarından və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə olunur”.

Bütün bunlar barədə BMT-nin Cenevrə ofisində 30 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, missiya nümayəndələrinin iştirakı ilə keçirilən həmin tədbirdə ətraflı söz açdığını diqqətə çatdıran U.Mirzəyev qeyd edib ki, bu səbəbdən ölkəmizdə yaşanan çətinliklər BAMF-in hazırladığı “Su - müharibə maşını” sənədli filmi ilə də auditoriyaya çatdırılıb: “Mən öz çıxışında vətəndaş cəmiyyəti qurumlarını bu problemə qarşı öz səylərini birləşdirməyə səslədim. Həmin tədbirin moderatoru Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri, Asiya Su Şurasının İdarə Heyətinin üzvü Nidal Salim suyun insan varlığının, iqtisadiyyatın əsas mənbəyini təşkil etdiyini vurğulamaqla yanaşı, bu gün sudan təsir vasitələrindən biri kimi istifadənin yolverilməz olduğunu söyləyib. BMT-nin İnsan Haqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü professor Osman Əl Hacc isə sudan Ermənistanın Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadəsini beynəlxalq cinayət adlandırıb. O, həmçinin bu məsələnin beynəlxalq arbitraj məhkəməsinə çıxarılmasının vacibliyini qeyd edib.

Daha sonra nümayəndə heyətimizin digər üzvləri BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina və qurumun vitse-prezidenti Ramil Əzizov çıxış edərək suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqlarına təsirdən söz açmaqla yanaşı, ünvanlanan sualları da cavablandırılıb.”

BAMF-in prezidenti Umud Mirzəyev, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurumun nümayəndələri İnsan Haqları Şurasının 40-cı sessiyası çərçivəsində BMT-nin Cenevrə ofisində İnsan Haqları üzrə Ali Komissar Mişelle Baçetler Jeria, birtərəfli məcburi tədbirlər üzrə BMT İnsan Haqları Şurasının xüsusi məruzəçisi, Cenevrə İnsan Haqları və Qlobal Dialog Mərkəzin icraçı direktoru İdris Cəzairi, BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar və digərləri ilə görüşlər keçiriblər: “Həmin görüşlərdə də Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması ilə bağlı məsələlər gündəmə gətirilib. Yeri gəlmişkən, qeyd edim ki, cari ilin may ayında Cenevrə İnsan Haqları və Qlobal Dialog Mərkəzinin icraçı direktoru İdris Cəzairinin ölkəmizə səfəri gözlənilir. O, Bakıya səfəri zamanı gələcək əməkdaşlığın qurulması üçün ikitərəfli memorandum imzalanması istiqamətində müzakirələrdən məmnunluğunu da bildirib”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsəret, hüquq müdafiəçisi Sahib Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elməddin Behbudov çıxışlarında BAMF-in nümayəndə heyətinin Cenevrə səfərini uğurlu səfər kimi xarakterizə ediblər. Bildiriblər ki, qeyri-hökumət təşkilatı tərəfindən BMT tribunalarından Qarabağ həqiqətləri ilə bağlı səsləndirilən belə fikirlər həm də Ermənistanın iç üzünü bir daha dünyaya faş etməkdə mühüm rol oynayır. Onlar belə tədbirlərin mütəmadi xarakter almasında hər kəsin maraqlı olmasının vacibliyini də vurğulayıblar.

Qvami Məhəbbətoğlu, “iki sahil”

Salome Zurabişvili:

Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri bizim üçün çox ağırlıdır

Dağlıq Qarabağ separatçılarının Abxaziya və Cənubi Osetiyaya səfər etmələri, eyni zamanda, bu münafişələrin eyni və simmetrik olması barədə danışıqları Gürcüstan üçün çox kədərli və ağırlı məsələdir.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Ermənistan parlamentinin sədri Arart Mirzoyanla görüşdə söyləyib.

Gürcüstanın dövlət başçısı deyib ki, bu münafişələr regionumuzun birgə in-

kişafını məhdudlaşdırır. Gürcüstanın işğal altında olan iki ərazisi var və əgər biz ölkənin maraqları barədə danışırıqsa, o zaman bizim üçün əsas və yeganə maraq ondan ibarətdir ki, bizim suverenliyimiz və ərazi bütövlüyümüz yalnız sözdə deyil, faktiki olaraq da tanınmalıdır.

S.Zurabişvili Minsk qrupu və Cenevrə danışıqlar formatının passiv olduğunu vurğulayıb və bildirib ki, bu formatlar vəziyyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmirlər. “Hesab edirəm ki, biz, bu münafişələrin beynəlxalq normalar əsasında



həllində yeni mərhələyə nail olunması üçün birgə çalışmalıyıq”, - deyərək Prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Gürcüstan ərazisində olmayan münafişə ölkədə yaşayan azərbaycanlılar

və ermənilər üçün də çox ağırlıdır: “Bu münafişə Gürcüstan ərazisinə keçsə, ölkə üçün dağıdıcı ola bilər. Buna görə də bütün münafişələr sülh yolu və beynəlxalq normalar əsasında həllini tapmalıdır”.



“Times Square Chronicles”da erməni yalanı:

iddialar “mövsümü”nün açılması...

Sevinc Abdullayeva

ABŞ-ın Nyu-York şəhərində nəşr edilən “Times Square Chronicles” (T2C) qəzetində qondarma erməni soyqırımı ilə bağlı əsassız və yalan məlumatların da yer aldığı məqalə dərc olunub. Məqalədə müəllifin adı qeyd olunmayıb. Bu növbəti saxtakarlıq nümunəsi “yazar” imzası ilə oxuculara təqdim edilib.

Ermənistan mediasının bu günlərdə bir çox saytlarının və portallarının xəbər başlıqlarına çıxarılan uydurma məlumatların və yalan iddiaların irəli sürüldüyü bu yazının işğalçı ölkə mətbuatında gənə-boluna işıqlandırılması ondan xəbər verir ki, həmişə olduğu kimi, bu dəfə də ABŞ-dakı erməni lobbisi fəallaşaraq qondarma soyqırım tarixinin “növbəti mövsümünü” açıq elan edib.

“Naməlum müəllif” məlum uydurma yazısında qondarma erməni soyqırımını tarixin ən qorxunc qətlamları olan Holokost, Qolodomor və Kamboca soyqırımları ilə müqayisə edib. Bu siyahıda 4-cü yerdə sadalanan qondarma soyqırım haqqındakı cümlələrdə də, ümumiyyətlə, yazının ümumi üslubunda da tipik erməni həyasızlığı öz əksini tapıb. Yazıda Osmanlı İmperiyasına xitabən ittiham cümlələri isə qardaş Türkiyənin ünvanına yönəlmiş iftirlərlə tamamlanıb.

Gizli müəllifin hədyan dolu ritorikasında Qərbin və Avropanın hər yerinə zəhərli göbək kimi yayılmış erməni lobbisinin soyqırımı görə əsas məsuliyyəti dünyanın güclü dövlətləri sırasında yer alan Türkiyəyə yamamaq cəhdlərinin qoxusu o qədər aydınca hiss olunur ki, bu yazının hansısa bir erməni əsilli biri tərəfindən yazıldığı və sözügedən qəzetə sızdırıldığı qətiyyən şübhə doğurmur. Yazıda 1915-ci ildə baş verən olaylar o qədər şişirdilib ki, ermənilərin qondarma məlumatlardan ibarət tarix uydurduqlarına növbəti dəfə şahid oluruq.

Ancaq əlbəttə ki, tarixi zədələmə cəhdləri əbədi davam edə bilməz. Bu gün xaricdə yaşayan ermənilərin əli ilə uydurma tarix yazmağa cəhd edənlərin həqiqətləri iftirlərlə ört-basdır etməyə gücləri çatmaz. Gerçek həqiqətləri və əsl tarixi bilənlər heç vaxt erməni iddialarına inanmayacaq, erməni təxribatlarına uymayacaqlar. Çünki zamanın yaddaşında ermənilərlə bağlı neinki soyqırımı, ümumiyyətlə, heç nə yoxdur, tarixdə sadəcə erməni yalanı var...

KARBOHİDROGEN AŞKAR OLUNUB



“Murphy Oil” qlobal neft-qaz kəşfiyyatı və hasilatı şirkəti Meksikanın ofşor hissəsində yerləşən the “Kolula” yatağında karbohidrogen kəşfinə imza atıb.

Bu barədə şirkətin şəriki “Ophir Energy” şirkəti məlumat verib.

“ikisahoffshore-mag.com” Kəşf “Sureste” hövzəsində, 5 sayılı blokda yerləşir və şirkətin yataqdakı digər şərikli “PC Carigali” (Petronasın digər şöbəsi) və “Sierra Oil & Gas” şirkətləridir. “Murphy Oil” blokda 20% payın sahibidir.

“Murphy” tezliklə blokda kommersiya xarakterli əməliyyatlara başlamağı da planlaşdırır.

“IGas Energy” yeni kəşfə imza atıb

Birləşmiş Krallığın “IGas Energy” şirkəti İngiltərə sahilində təbii qaz kəşfinə imza atıb. Şirkət kəşfi Notinqənşer əyalətində yerləşən “SR-01” quyusunun 820 fut dərinliyində aşkar edib. Ərazinin mühüm qaz ehtiyatı ilə zəngin olduğu bildirilir.

“iki sahil” “kallanishe-nergy.com” saytına istinadən xəbər verir ki, şirkət ərazinin hasilat potensialını müəyyən etmək üçün tədqiqatlara başlamayı planlaşdırır. Bu kəşfin “IGas” şirkəti üçün mühüm kəşf olduğu və uğurlu nəticələr gözləndiyi bildirilir.

Şirkətin baş icraçı direktoru Stephen Bowler bu xəbəri təsdiqləyərək kəşfin Birləşmiş



Krallığın neft sənayesində atılacaq vacib bir addım olduğunu vurğulayıb.

Radikal qruplara qarşı mübarizədə beynəlxalq metodlar öyrədilib

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) və “PH International”ın təşkilatçılığı ilə martın 13-də Bakı şəhərində “Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri” adlı layihə çərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün təlim proqramı başa çatıb. Bundan əvvəl keçirilən təlimlərdə olduğu kimi, layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçilərinin, o cümlədən təhsil sektorunda çalışanların, gənc fəalların, media və vətəndaş cəmiyyət nümayəndələrinin iştirakı təmin edilib.



Təlim “PH International” təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərinin iştirakçıları olmuş İqtisadi və Sosial İnki-

şaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib. Bununla yanaşı, bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün

qurumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökdən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunda da paralel olaraq təşkil edilib.

Sonda iştirakçılara “PH International”ın və CESD-nin beynəlxalq sertifikatı verilib.

✍ **Mənsümə Babayeva,**
“iki sahil”

Təcrübə proqramları tələbələr üçün zəruridirmi?

Ali (orta) ixtisas təhsil müəssisələri tələbələri üçün ixtisasa uyğun müxtəlif təcrübə proqramları həyata keçirirlər. Bəs bu proqramlar tələbələrin gələcəyi üçün hansı karyeralar vəd edir?

Təhsil məsələləri üzrə ekspert Nadir İsrailov sözügedən məsələ ilə bağlı “iki sahil”ə açıqlamasında bildirdi ki, təhsilənlər dövrün tələblərinə uyğunlaşmalıdır: “Müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə, yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə, yeni texnologiyaya yiyələnməlidirlər. Tələbələr ali məktəbi bitirdikdən sonra işlə təmin olunmaqda müəyyən çətinliklərlə üzləşirlər. Əsas səbəb kimi onların təcrübəsizliyi göstərilir, işəgötürənlər tərəfindən müxtəlif təlimlərə cəlb olunmaları, əlavə kursları bitirmələri tələb olunur. Bu mənada tələbələrin təcrübəsi müvafiq təhsil proqramlarının mühüm tərkib hissəsidir. Təcrübənin təşkil, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparılan müvafiq ixtisaslar üzrə dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Təcrübənin əsas vəzifələri tələbənin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq, yeni texnologiya-

larla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək, onların aldıkları nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, ixtisasın xüsusiyyətlərindən asılı olaraq tələbələrdə işgüzarlıq, təşkilatçılıq və peşə vərdişləri aşılamaqdır.”

Nadir İsrailov, həmçinin qeyd etdi ki, təcrübə proqramları təkcə iş tapmaq üçün yox, bir çox məqamlarda müsbət rol oynayır. Həmsöhbətimizin qənaətinə görə, təcrübə proqramları tədris proqramlarının təkmilləşdirilməsi, metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması, nəzəriyədə əldə olunan biliklərin təcrübədə qavranılmasına kömək edir, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, strateji əhəmiyyət kəsb edən ixtisaslar üzrə savadlı və təcrübəli kadrların yetişdirilməsi baxımından da faydalı olur.

Ekspert əlavə olaraq vurğuladı ki, semestr ərzində tələbələr qazandıqları nəzəri bilik, metodik məlumatlar, praktik fəaliyyət meydanına qədəm basırlar: “Nəticədə də təcrübə bütövlükdə təhsil müəssi-



səsinin professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Hər bir peşə üzrə təcrübənin olması labüddür. Təcrübə müddətində izlənilənlərin müəyyən qismi gələcək iş həyatında təkrarlanır. Bu isə yarana biləcək hər cür çətinliklərdən çıxmaqda mühüm rol oynayır. Təcrübə sabahın kadrlarının

bu peşəyə layiqlik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, hazırlıq formalardan biridir. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayırlar, uğurlu sınaq və imtahan dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər. Təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin

imtahan yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb qiymətləndirməkdə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sinanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır. Hesab edirəm ki, universitetlər tərəfindən həyata keçiriləcək bu addım bütün kadr hazırlayan təhsil müəssisələrinin gələcək inkişafı üçün də müsbət bir o qədər mühüm rol oynayır.”

Ekspert Kamran Əsədov isə bildirdi ki, tələbələr gələcəkdə uğurlu və sağlam karyera üçün dövrün son yeniliklərindən, texnoloji inqilabından xəbərdar olmalıdırlar. Bəzi biliklər və məlumatlar təkcə nəzəri deyil, praktiki bilgi də tələb edir. Məhz bu baxımdan tələbələr mövcud təcrübə proqramlarında aktiv iştirak etsələr, bunun mənimsəmə prosesində mühüm təsiri olar. Təcrübə keçirən müəssisələr tələbələr üçün müxtəlif həvəsləndirici tədbirlər reallaşdırmalıdır. Belə ki, həmin müəssisələr proqramın sonunda fəal tələbələr işə cəlb edərlərsə, bu addım tələbələr üçün önəmli stimulu rolunu oynayır. Həm də gənclərin işlə təmin olunma prosesini də sadələşdirir. Bu da təcrübə proqramlarının faydalı olmasını göstərən səbəblərdən biridir.”

✍ **Yaquət Ağasahqızı,**
“iki sahil”

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası”



AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin “iki sahil”ə verilən məlumata görə, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq fundamental nəşrin elmi dəyərindən danışdı. Alim bildirdi ki, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə hazırlanan “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” kitabında bu diyarın iqtisadi-sosial coğrafiyasının hərtərəfli təhlilə aid materiallar yer alıb. Nəşrdə muxtar respublikanın fiziki, iqtisadi-sosial coğrafiyasının kompleks məsələləri işıqlandırılıb.

Akademik İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə çap olunan kitabın birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri əks olunub. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.

Diqqətə çatdırılıb ki, nəşrin ikinci cildində muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrinə aid elmi tədqiqatların nəticələri hərtərəfli işıqlandırılıb. Əsərdə bu diyarın siyasi və iqtisadi coğrafi mövqeyi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, əhalinin məskunlaşması və digər ən yeni statistik məlumatlar yer alıb. Həmçinin Naxçıvanda sənayenin, kənd təsərrüfatının və infrastrukturun əsas sahələri araşdırılıb, inzibati ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə ətraflı təhlil olunub. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla ikinci cildə ictimaiyyətə təqdim olunub.

Daha sonra Naxçıvan Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylinin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası Azərbaycan elmində yeni nailiyyətdir” mövzusunda məruzəsi dinlənilib.

Sonda Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin kiçik elmi işçiləri Qiyas Qurbanov və Lamiyə Əliyeva çıxış edərək yeni nəşrin elmi dəyərindən söz açıblar.

✍ Esmira Verdiyeva

Gürcüva kəndində seçicilərlə görüş



Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayonun Gürcüva kəndində seçicilərlə görüşüb.

Görüşdə çıxış edən Cavid Osmanov Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələrindən birinə çevrildiyindən və beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də icraçısı olduğunu vurğulayıb. C. Osmanov bütün bunların Azərbaycanın regionun lider dövlətinə çevrilməsi ilə nəticələndiyini qeyd edib. Milli Məclisin deputatı rayonda icra edilən layihələr nəticəsində Ağdaşın simasının gündən-günə yeniləndiyini görüş iştirakçılarına diqqətinə çatdırıb və bütün bunların ölkə başçısının Ağdaşa xüsusi diqqət və qayğısından irəli gəldiyini vurğulayıb. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artması, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər xüsusi qeyd olunub.

Görüşdə çıxış edən kənd sakinlərindən Məhəmməd Şirinzadə, Mirzə Hacıyev, Arif Əhmədov, Ramiz Yusifov, Nəriman Əhmədov və Dilrə Kərimova bildirdilər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşılaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğulayıblar ki, bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Sonda Cavid Osmanov seçiciləri maraqlandıran sualları cavablandırıb.

✍ Orxan Vahidoğlu, “iki sahil”

SOSIAL MÜDAFİƏ SİSTEMİ: müasirlik, şəffaflıq, əlçatanlıq



Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanması təsadüfi deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü seçiyə dəyişdirməni tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, yeni iş yerləri açılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Bununla yanaşı, dövlət başçısının sosialyönümlü siyasəti ölkəmizdə sosial proqramların da uğurla davam etdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində irəliyə doğru yeni mühüm addımların atılmasına imkan yaradıb. Digər tərəfdən, əmək və əhalinin sosial müdafiə sistemində müasir və şəffaf iş mexanizmlərinin qurulması üçün mü-tərəqqi islahatlar davam etdirilib.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiy-

yəti üzrə gerçəkləşdirilməsinə şərait yaranan, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm Fərman və sərəncamların imzalanması, habelə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm önəm daşıyır.

Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsil, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Bu baxımdan 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosialyönümlü lüyü təmin edilib və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələr öz həllini tapıb.

Həmçinin minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin təbii nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Ölkəmizdə reallaşan sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin

olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilir.

Prezident İlham Əliyevin Azərbaycanı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı 800 mindən çox insanı əhatə edən Fərmanı xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, pensiyaların sığorta hissəsinin, təqaüdlərin, bütün sosial müavinət növlərinin artırılması, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə məaşlarında dəyişikliklər edilməsi, mədəniyyət işçilərinin məaşlarının artırılması və s. bunun bariz nümunəsidir.

Bütün bunlar, eləcə də son aylar sosial müdafiə sistemində atılan addımlar əhalinin hər bir təbəqəsi tərəfindən müsbət qarşılanır, xalq-iqtidar birliyinin güclənməsində mühüm amilə çevrilir.

Göründüyü kimi, aparılan islahatlar və əldə olunan nəticələr, ilk növbədə, dövlət başçısının vətəndaşların rifah halının yüksəldilməsi məqsədinə son dərəcə həssas və diqqətlə yanaşdığını nümayiş etdirməklə yanaşı, bundan sonra da Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə böyük töhfələr verəcək.

✍ Zəhid Rza, “iki sahil”

Naxçıvan Bölməsində “Elm həftəsi” davam edir



AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin “iki sahil”ə verilən məlumata görə, iclasda Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmə göstərilən diqqət və

qayğıdan danışaraq bildirib ki, alimlər üçün yaradılan şərait bu gün elmi tədqiqatlarının imkanlarını genişləndirir və səmərəli nəticələrin əldə edilməsinə zəmin yaradır.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin

Abbasov rəhbərlik etdiyi müəssisənin 2009-2018-ci illərdə elmi fəallığına dair hesabatla çıxış edib. O, institutda Naxçıvan Muxtar Respublikanın təbii sərvətlərinin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, o cümlədən sosial-iq-

tisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması, regionun coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Bildirib ki, ötən dövr ərzində institut əməkdaşlarının 1030 elmi əsəri işıq üzü görüb. Bunlardan 54-ü impakt faktorlu və 3-ü Thomson Reuters indeksli jurnallarda nəşr edilib.

Tədbirdə institut əməkdaşlarının elmi fəallığını əks etdirən elmi nəşrlərdən ibarət sərgi nümayiş edilib.

✍ Esmira Verdiyeva



Vəzirov qəbir yerini Ermənistandan istəsin

Vəli İlyasov

Xəyanətkar... Bu söz bizə Səhl ibn-Sumbatı, Keçəl Həmzəni, Yalincığı və qeyri bu tipli ikiyaqlı satqınları və xəyanətkarları xatırladır... Bu sırada bir nəfər də var - 1990-cı ilin yanvarında xalqımıza qarşı soyqırımının təşkilatçılarından biri olan Əbdürrəhman Vəzirov.

İyirmi doqquz ildən sonra bu günlərdə sosial şəbəkələrdə peyda olması, günahlarını, cinayətlərini etiraf etmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə "aydan arı, sudan duru olduğunu" sübut etməyə çalışması isə acı gülüşdən və təəssüfdən başqa heç nə doğurmur. Siyasətdən və məkrdən uzaq sadə Azərbaycan vətəndaşı belə bu adamın adını lənətlə xatırlayır. Dövlət başçısı postunu məşğul edən Əbdürrəhman Vəzirovun "kənddə hamam tikmək", "qoz ağacı əkmək" kimi sarsaq planları hələ yaddaşlardan silinməyib. Bu, o zaman idi ki, erməni saqqallıları xarici ölkələrdən getirilib Xankəndinə toplanır, Azərbaycan torpaqlarında cinayətlər törədirdi, torpaqlarımızı işğal etmək üçün müharibəyə hazırlanırdılar.

Artıq soydaşlarımız Qərbi Azərbaycandakı ata-baba yurdlarından zorla qovulmuşdular. Erməni quldurları onların illərlə qazandıqlarını əllərindən alıb naümid vəziyyətə salmışdılar. Dağlıq Qarabağ ərazisi şeytan yuvasına çevrilmişdi. Moskvanın ermənilərin mövqeyini müdafiə etməsi Azərbaycan xalqını hiddətləndirirdi. Xalq özünə ləyaqətlə rəhbərlik edəcək bir şəxsiyyətə möhtac idi. Ancaq Moskva Əbdürrəhman Vəzirovu seçmişdi, çünki Kremldə onun itaətkar qul kimi qulluqlarında duracağını bilirdilər. O da sədaqətli köpək kimi öz ağalarının əmrlərini yerinə yetirirdi.

Yaxşı yadımdadır, Tərtər rayonundakı "Qızıl bayraq" qəzetində müxbir işləyirdim, səhər saat 10 olardı, biz yaradıcı əməkdaşlar redaktor Təvəkkül Nəcəfovun kabinetində qəzetin nömrəsini planlaşdırırdıq ki, telefon zəng çaldı. Təvəkkül müəllim dəstəyi qaldırıb o başdan gələn səsi eşidən kimi ayağa qalxdı. Bir neçə dəqiqəlik söhbətdən sonra dəstəyi yerinə qoyub fikrə getdi. Hamımız intizarla onun nə deyəcəyini gözləyirdik. Nəhayət, o, başını narazı halda tərpəndirərək dedi ki, zəng edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovdur, xahiş edir ki, biz qaynar bölgədə yaşadığımız üçün gerek səbrli olaq, "panikaya" uymayaq, işimizi möhkəm tutaq, ona kömək edək.

Respublika rəhbərinin rayon qəzetinin redaktorundan kömək umması bizə qərribə gəldi. Ümumiyyətlə, Vəzirovun danışığında və hərəkətlərində rəhbərə yaraşmayan bir artistizm vardı. Ali Sovetin iclaslarında, görüşlərdə və digər tədbirlərdə MK-nın birinci katibinin düşüklü hərəkətləri və məntiqsiz fikirləri onu gözəndirirdi. O, özünü gicbəsər kimi aparsa da, heç də gicbəsər deyildi. Özünü o qədər qeyri-adi aparırdı ki, xalq arasında ona "bambılı" deyirdilər və bu söz onun özünə də çatmışdı. Bir iclasda demişdi ki, mənə "bambılı" deyirlər. Hətta rusca "çto takoy bambılı", - deyər soruşmuşdu.

Aydın görünürdü ki, Vəzirov Azərbaycana qarşı hücumlara mane olmaq istəmir və əksinə, hücumun genişlənməsinə və dərinləşməsinə şərait yaradır. Məsələn, Qərbi Azərbaycandan qovulan kütlələr ondan Dağlıq Qarabağda yerləşdirilmələrini tələb edəndə o, buna qarşı çıxdı. Halbuki 300 minə yaxın incidilmiş soydaşımız həmin ərazidə yerləşdirilsəydi, ermənilərin planları tamamilə pozula bilərdi. Ancaq Vəzirov sovet ordusunun köməyi ilə buna imkan vermədi. Əhalinin silahlandırılması, torpaqlarımızın müdafiəsinin təşkili üçün heç bir tədbir görmədi. Bircə dəfə də olsa ermənilərin yerində oturulması barədə SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmadı, etirazını bildirmədi. Əksinə, torpaqlarımızın müdafiəsinə qalxanların üstünə düşüb onların ağzını yummağa çalışdı. Bununla da ermənilərə və onların havadarlarına sadıq olduğunu "izhar" etmiş oldu.

Əbdürrəhman Vəzirov öz xəyanətlərini nə qədər gizlətsə də başa düşülürdü və xalq arasında onu "Vəziryan" adlandırırdılar. Təsədüfi deyil ki, 20 Yanvar soyqırımı törədildəndən sonra xaricdəki havadarlarının yanına qaçdı və orada ona vəzifə verdilər. Uzun illər Azərbaycana gəlməyə cəsarət etməyən Vəzirov görünür, sonunun yaxınlaşdığını hiss edərək utanıb-qızarmadan günahsız olduğu barədə mesaj göndərir. Ancaq onun mesajları çoxdan ifşa olunmuş bəhanələrdən başqa bir şey deyil. Beləsinin ölüsü də torpağımızı murdarlayar. Yaxşı olar ki, o, qəbir yerini Ermənistandan istəsin, çünki ermənilərə canı-dildən qulluq göstərüb. Qərbi Azərbaycandan deportasiya olunan 300 min nəfərə qədər soydaşımızın doğma yurdlarından çıxarılmasında və xalqımızın başına getirilən digər müsibətlərdə birbaşa olmasa da, dolayısı ilə ermənilərlə bərabər onun da əli var. Azərbaycan xalqı ona nifrət etsə də, ermənilər ona öz doğma qardaşları kimi qucaq açarlar.

Qoy Əbdürrəhman Vəzirov eşitsin ki, bu torpaqda bircə nəfər də olsa onu görmək istəmir, minlərlə şəhidin, müharibə əlinin valideynləri onu daşqalaq etməyə hazırdır. Çünki o, özünə əbədi lənət qazanıb. Gələcək nəsillərimiz də onu yalnız sonsuz nifrət və lənətlə yad edəcəklər.

Akademik YAP-ın gənc üzvləri ilə görüşüb



Düənə Yeni Azərbaycan Partiyasında (YAP) Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu YAP-ın gənc üzvləri ilə görüş keçirdi. Tədbirdə əvvəlcə YAP Gənclər Birliyinin sədri Seymur Orucov görüşün mahiyyəti barədə iştirakçılara məlumat verdi.

Akademik M.Nağısoylu Prezident İlham Əliyevin 2019-cu il "Nəsimi ili" elan etməsinin bütün xalqın, xüsusən klassik ədəbiyyatla məşğul olan hər bir vətəndaşın, hər bir ziyalının üreyincə olduğunu diqqətə çatdırırdı. Natiq İmadəddin Nəsiminin XIV əsr Azərbaycan ədəbi dilinin və ədəbiyyatının ən nəhəng şairi olduğunu vurğuladı: "Nəsimi elə bir dövrə ana dilimizdə yazıb yaratdı ki, o zamanlar ərəb dili elmi dil kimi, fars dili poeziya dili kimi Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycanda hakim idi. Ana dilində yazmaq böyük istedadla bə-

rəbər, həm də görünməmiş cəsarət tələb edirdi. Bu mənada dahi Nəsimi həm də Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mü-təşəkkil şəkildə mübarizə aparan və bu mücadilədə canından keçən əsl xalq qəhrəmanı, həm də böyük cəsarət sahibi idi".

M.Nağısoylu Nəsiminin XIV əsrin sonlarında Vətəni Azərbaycana və ümumən Şərq dünyasına bir günəş kimi doğduğunu, onun şöhrətinin nəinki Vətəni Azərbaycana, bütün Şərq ölkələrinə yayıldığını bildirdi: "Hamı onu sevdi, bütün Şərq ölkələrində Nəsimi pərəstişkarları, onun dərin məzmunlu poetik xəzinəsindən bəhrələnənlər, hətta onu təqlid edən yüzlərlə "şair-nəsimianlar" yarandı, lakin heç kəs Nəsimi istedadını qazana və Nəsimi qəhrəmanlığı səviyyəsinə qalxa bilmədi".

Akademik Nəsiminin ən böyük qəhrəmanlığının, ilk növbədə, onun öz ana dilində əruz vəznini cilovlaya bilmək istedadı olduğunu vurğuladı: "Ana dilini zamanın, dövrün hegemon dilləri - fars və ərəb dilləri səviyyəsinə qaldırma-

sı, Azərbaycan türk dilini fars, ərəb dilləri ilə rəqabətə çəkməsi və bu çətin rəqabətdə Azərbaycan türk dilinin üstünlüyünü öz təkrarsız istedadı ilə təsdiq edə bilməsi idi. İlk dəfə Nəsimi qlobal şəkildə Azərbaycan türk dilinə ədəbi dil səlahiyyəti verdi, ilk dəfə məhz Nəsimi xalq dilinin dərinliklərinə varmaqla, xalq dilinin dərinliklərindən dürrələr seçərək ana dilinin hər bir sözlünə, ifadəsinə "dad verdi". Nəsimi iki dildə yox, üç dildə - ana dili olan Azərbaycan türk dilində də "Divan" yaratdı. Sübut etdi ki, dərin fəlsəfi mənalı, milli sözlərlə bəzənmiş poeziya nümunələrini Azərbaycan türk dilində də yaratmaq olar. Bunun ən bariz nümunəsini öz təkrarsız bədii yaradıcılığı ilə nümayiş etdirdi, Azərbaycan ədəbi dilinin banisi olmaq missiyasını qazandı".

Sonda akademik M.Nağısoylu gənc YAP-çıları maraqlandıran sualları cavablandırdı.

Taleh Bağirov, Vüsal Cahanov (foto) "İki sahil"

Xəzər rayonunda yeni içməli su layihələrinin icrasına başlanılıb



"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Ötən müddətdə Ceyranbatan Ultrasüzgəclı Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrində içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Növbəti mərhələdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində, o cüm-

lədən Xəzər rayonunun kənd və qəsəbələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Xəzər rayonunda icra olunan layihələr Mərdəkan, Buzovna, Qala, Şüvəlan, Türkan və Binə qəsəbələrini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb. Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz lıdırım və Dənizkənarı küçələrinin kəsişməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrlı borularla 9,8 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonent-

lərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Şağan qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrlı borularla 3,8 km uzunluğunda yeni su şəbəkəsi yaradılacaq. Binə qəsəbəsinin Südcülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 km su xətlərinin tikintisi nəzərdə tutulur.

Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyəət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su verəcək.

Qeyd edək ki, hazırda "Azərsu" ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minədək abonentə xidmət göstərir.

Orxan Vahidoğlu, "İki sahil"

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azneft” İstehsalat Birliyi

kimyəvi reagentlərə olan tələbatını təmin etmək məqsədi ilə
açıq satınalma müsabiqəsi (11057AM-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi.

Müسابiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 11.04.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan və ya rus dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müسابiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müسابiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

* Müsabiqə təklifi bir əsl və 1 surəti olmaqla 18.04.2019-cu il, Bakı vaxtı ilə saat 11:00-a qədər zərflərin açılış zalında Satınalmalar qrupuna təqdim olunmalıdır. İddiaçının nümayəndələri qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidir.

* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

* İştirakçının inzibati binaya buraxılışını təmin etmək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.

* İddiaçının müسابiqədə təmsil edəcək şəxslə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər LOT 1 üzrə 472 AZN (ƏDV daxil) LOT 2 üzrə 118 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək heftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

* Satınalma müqaviləsinin təchizat 60 gün ərzində icra olunması tələb olunur

V. Müsabiqə təklifinin təminatı:

* İddiaçının müسابiqə təklifinin ümumi qiymətinin 1%-i miqdarında təminat tələb olunur. (hər LOT üçün ayrı zərfdə təqdim edilməlidir)

* Bank qarantiyalarının əsl müسابiqə zərfində müسابiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.

* Qarantiyayı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.

* Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müسابiqəyə dövrə sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

* Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

* Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.

* Hazırkı satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən ən çoxu 30%-ə qədər avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur.

VI. Satınalan təşkilatın ünvanı:

AZ1000, Bakı şəhəri, Səbail rayonu; Neftçilər prospekti 73; SOCAR, “Azneft” İB
Əlaqələndirici şəxs:
Qasimov Vüqar
Satınalmalar və Təchizat şöbəsi, mühəndis
 korporativ telefon nömrəsi: +99412 521 00 00 - 11 382 (daxili)
 korporativ mobil nömrəsi: +99450 841 13 82
 korporativ faks nömrəsi: +99412 521 11 72
 korporativ elektron ünvanı: Vuqar.Qasimov@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notice>)

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılış 18.04.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müسابiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

“Azneft” İstehsalat Birliyinin Satınalmalar qrupu



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Azneft” İstehsalat Birliyi

idarələrinin tələbatına əsasən avadanlıqlara açıq
satınalma müsabiqəsi (11043AM-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi.

Müسابiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 11.04.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan və ya rus dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müسابiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müسابiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

* Müsabiqə təklifi bir əsl və 2 surəti olmaqla 18.04.2019-cu il, Bakı vaxtı ilə saat 11:30-a qədər zərflərin açılış zalında Satınalmalar qrupuna təqdim olunmalıdır. İddiaçının nümayəndələri qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidir.

* Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

* İştirakçının inzibati binaya buraxılışını təmin etmək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.

* İddiaçının müسابiqədə təmsil edəcək şəxslə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər LOT 1 üzrə 236AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək heftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

Müسابiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müسابiqənin nömrəsi, Lot nömrəsi, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. Əks halda edilməmiş ödəniş etibar-sız sayılacaqdır!

IV. Müqavilənin icra müddəti:

* Satınalma müqaviləsinin 90 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

V. Müsabiqə təklifinin təminatı:

* LOT-1 üzrə İddiaçının müسابiqə təklifinin ümumi qiymətinin 1%-i miqdarında təminat tələb olunur.

* Bank qarantiyalarının əsl müسابiqə zərfində müسابiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.

* Qarantiyayı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.

* Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müسابiqəyə dövrə sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

* Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır.

* Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur.

* Hazırkı satınalma əməliyyatı üzrə Satınalan təşkilat tərəfindən ən çoxu 30%-ə qədər avans ödənişinin yerinə yetirilməsi nəzərdə tutulur.

VI. Satınalan təşkilatın ünvanı:

AZ1000, Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti, 73,
Əlaqələndirici şəxs:
Orucov Mirismayıl
Satınalmalar və təchizat şöbəsi, ekspert
+99450 841 12 62
+99412 521 12 62
+99412 521 11 72
Mirismayil.orucov@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notice>)

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılış 18.04.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:30-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müسابiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

“Azneft” İstehsalat Birliyinin Satınalmalar qrupu

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)

“Azəriqaz” İstehsalat Birliyielektrik mallarına olan tələbatını təmin etmək məqsədi ilə
açıq satınalma müsabiqəsi (29012-19) elan edir**I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:**

- * Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 09.04.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Satınalınan mallar üzrə müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifləri bir əsl və iki surəti olmaqla 15.04.2019-cu il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. Satınalınan mallar üzrə iştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

- * Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, Rus və ya İngilis dilində əldə etmək istəyənlər satınalınan mallar üzrə 59 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri Xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ0135010000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: IBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Təminatlar:

I. İddiəçinin müsabiqə təklifinin ümumi qiymətinin 1%-i miqdarında təminat tələb olunur. Təbiiq olunmur

II. Bank qərantiyalarının əsl müsabiqə zərfinə müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır.

III. Qarantiyayı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qərantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.

IV. Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməlidir və razılıq əldə etməlidir.

Avans ödənişinə görə təminat:

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır. Təbiiq olunmur

Müqavilənin yerinə yetirilməsi təminatı:

Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) %-i məbləğində tələb olunur. Təbiiq olunmur.

V. Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 2 ay müddətində yerinə yetirilməsi tələb olunur.

VI. Təltif olunacaq müqavilə üzrə icazə verilən maksimum avans həddi müqavilə dəyərində 30%-i.**VII. Satınalan təşkilatın ünvanı:**

AZ1025; Bakı şəhəri; Xətai rayonu; Yusif Səfərov küçəsi, 23

Əlaqələndirici şəxs:

Hüseynova Nigar

“Azəriqaz” İB-nin Satınalmaların təşkili şöbəsinin böyük mühəndisi

+994 12 521-00-00 (daxili 29 164)

nigar.huseynova@socar.az

VIII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

IX. Satınalınan mallar üzrə müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 15.04.2019-cu il tarixdə, Bakı vaxtı ilə 11:00-da elanın VII qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

X. Satınalınan mallar üzrə müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Azəriqaz” İB-nin Satınalmalar qrupu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Ekologiya idarəsiKompleks Tədqiqatlar Laboratoriyası üçün tələb
olunan kimyəvi qazları təmin etmək məqsədi ilə açıq
satınalma müsabiqəsi (21003-19) elan edir.**I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:**

- * Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 05.04.2019-cu il (ən gec müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən 7 iş günü əvvəl), Bakı vaxtı ilə saat 17:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifi bir əsl və 2 surəti olmaqla 15.04.2019-cu il, Bakı vaxtı ilə saat 09:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

- * Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 59 manat və ya ekvivalent məbləğdə (ƏDV daxil) sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 08:00-dan 17:00-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri Xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ0135010000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: IBAZAZ2X.

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Təklifin təminatı (nəzərdə tutulmur):

Müsabiqə təklifi ilə birlikdə müsabiqənin əsas şərtlər toplusunda müəyyən olunan digər sənədlərlə yanaşı müsabiqə təklifinin qiymətinin __ faizi məbləğində müsabiqə təklifinin təminatı təqdim edilməlidir.

Təminatın növü və qüvvədə olma müddəti əsas şərtlər toplusunda göstəriləcəkdir.

V. Müqavilənin icra müddəti:

- * Satınalma müqaviləsinin 365 təqvim günü yerinə yetirilməsi tələb olunur.

VI. Satınalan təşkilatın ünvanı:

AZ1029; Bakı şəhəri; Nərimanov rayonu; H.Əliyev pr.121;

“SOCAR TOWER” 12-ci mərtəbə.

Əlaqələndirici şəxs:

Mirzəyev İsmayıl

Marketinq və satınalmalar şöbəsinin rəisi

+(994) 012 521 08 17

+(994) 012 521 08 19

ismayil.mirzeyeve@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)

VIII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 15.04.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 10:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər:

http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

Ekologiya İdarəsinin Satınalmalar qrupu

Kərimlinin erməni sevgisi...



Son illər Azərbaycanın qazandığı mühüm nailiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bir çox üstünlüklər əldə etməsi, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, mühüm beynəlxalq təşkilatların Azər-

baycanın ərazi bütövlüyünə və ədalətli mövqeyinə dəstək ifadə etməsi ermənipərəst dairələrin və onların himayəsində olan anti-Azərbaycan şəbəkənin narahatlığına səbəb olub. Onu da qeyd edək ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş torpaqlarına səfər etməsi və orada Təhlükəsizlik Şurasının növbəti iclasını keçirməsi Əli Kərimlinin "vətənpərvərlik" hisslərinə "toxunub".

Bununla da dağıdıcı müxalifətin "lideri" sayılan Əli Kərimli öz "Facebook" hesabında bu məsələyə fərqli mövqedən yanaşaraq yenidən öz ermənipərəst mövqeyini ortaya qoyub. Bildiyimiz kimi, Əli Kərimlinin Dağlıq Qarabağ münaqişəsindən siyasi alət kimi istifadə edib dividend əldə etmək təcürbəsi çox böyükdür. 1992-ci ildə Xocalıda insanlar ermənilər tərəfindən soyqırımına məruz qoyularkən Əli Kərimli Bakıda hakimiyyət davası edirdi.

Elə bu gün də Əli Kərimli üçün heç nə dəyişməyib. Ermənistanı və Paşinyanı tərifləyib Azərbaycan hakimiyyətini günahlandırmaqla, öz aləmində "siyasət" aparır. Hətta öz "Facebook" postunda yazır ki, "Ermənistanın yeni hakimiyyəti dinc de-

mokratik inqilabdan əldə etdiyi imic üstünlüyünü Qarabağ uğrunda mübarizədə öz resursuna çevirir".

Fikir verin, insan nə qədər hakimiyyət və pul hərisi olmalıdır ki, torpaqlarımızı işğal etmiş, insanlarımızı qətl və şikəst etmiş düşmənlərimizə tərif yağdırsın və xalqımızın ən böyük problemini siyasi oyun alətinə çevirsin. Baxın, budur AXCP-nin və onun başında duran Əli Kərimlinin xisləti.

Azərbaycan xalqı əmindir ki, Dağlıq Qarabağı Ermənistan işğalından məhz cənab İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu azad edəcək. Cəmiyyətimizin heç bir üzvü imkan verməz ki, Əli Kərimli kimi antimilli ünsürlər hakimiyyət və pul naminə Qarabağı sat-sınlar.

Onu da qeyd edək ki, açıq şəkildə hakimiyyət naminə bazar açan Əli Kərimli bir daha Azərbaycan xalqının və dövlətinin düşməni olduğunu, ermənilərdən heç də geri qalmadığını, Paşinyana, Ermənistana göstərdiyi "sevgisini" sübuta yetirmiş oldu.

✍ Məsumə Babayeva,
"iki sahil"

Müharibə başlasa bunun günahı və ağır nəticələri Ermənistanın üzərində qalacaq

Azərbaycan Silahlı Qüvvələrinin son hərbi təlimləri Ermənistanla müharibə təşvişini bir az da artırır. Erməniləri qorxuya salan səbəblərdən biri də təlimdə ordumuzun ən güclü silahlardan, ağır texnika və raket komplekslərindən də istifadə etməsidir. Lakin təşvişin səbəbi təkə bu deyil...

Xatırladaq ki, təqribən üç ay əvvəl, 2018-ci ilin sonlarında da Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdi. O zaman Ermənistan mətbuatı yazırdı ki, Azərbaycan bu təlim zamanı mərkəzi bölgələrdən təmas xəttinə doğru təlim məqsədilə köçürdüyü hərbi birləşmələri geri qaytarmayıb. Bu, düşmən tərəfindən Azərbaycanın müharibəyə tədrisən hazırlaşması kimi qiymətləndirilirdi. Buraya Ermənistanla sərhədin şimal-qərb istiqamətinə Sərhəd Qoşunlarının yerləşdirilməsi zamanı yaranan əjotajı da əlavə etsək ölkəmizin son hərbi davranışlarının ermənilərdə ciddi qorxu yaratdığını görmək mümkündür.

Son hərbi təlimdə ordumuzun "Polonez" raket kompleksindən və ən ağır tanklardan istifadə etməsi düşməni daha da təşvişə salıb. Rusiyalı hərbi ekspert Aleksandr Perenjiyev yerli mediaya açıqlamasında bildirib ki, Azərbaycan bununla sadəcə hücum deyil, həm də ildırımsüretli bir əməliyyata hazırlaşır: "Sürətli hərəkətlər məşq edilir ki, hücum gözənlilməz və intensiv olsun. Aydınır ki, bu, Dağlıq Qarabağa hücum qruplaşmasıdır...". Ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh prosesinin, ümumiyyətlə, aparılmadığı nəzərə alınarsa, yaxın zamanda müharibənin olması labüddür.



Rusiyalı digər hərbi ekspert Pavel Felqenqauer də Azərbaycanın bu təlimlərlə ərazilərini işğaldan azad etməyə hazırlaşması ehtimalının böyük olduğunu bildirib. O, fikrini təlimdə yüksək dəqiqliyə malik ən müasir silahlardan istifadə edilməsi ilə əsaslandırır. Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunda ötən il silahlanmaya qəbul edilmiş İsrail istehsalı olan "Lora" raket sistemi xüsusilə yüksək dəyərə malikdir: "Belə müasir texnologiyalı və dəqiq silah nə Ermənistan, nə də Rusiya ordusunda var".

Hər iki ekspertin fikirləri Ermənistan üçün arzuolunan nəticələr vəd etmir. Onlar əminliklə Azərbaycanın son təlimlərlə Ermənistanla müharibəyə hazırlaşdığını bildirirlər.

Qeyd edək ki, müharibənin yenidən başlayacağı fikrini indi bir çox icmalçılar səsləndirirlər. Onların bu düşüncələrinə əsas verən amil isə Ermənistan tərəfinin günahı üzündən münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində heç bir irəliləyişin ol-

mamasıdır. Digər tərəfdən, təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində Təhlükəsizlik Şurasının iclasını keçirməsi də birmənalı qarşılanmır. Bu davranış beynəlxalq hüququn kobud şəkildə pozulması və heçə sayılmasıdır. Lakin elə Ermənistanın özündə bir qrup ekspert hesab edir ki, Paşinyan üzde Azərbaycana "meydan oxumaqla" və danışıqlar prosesində biri-birinə zidd davranışları ilə əslində müharibənin yaxınlaşmasına şərait yaradır. Siyasi ekspertlərin ümumi qənaəti bundan ibarətdir ki, Paşinyan Ermənistanın və dolayısı ilə onun hakimiyyətinin xilas yolunun əraziləri Azərbaycana qaytarmaq olduğunu anlayır. Lakin daxili təzyiqlər səbəbindən bunu açıq söyləyə və həyata keçirə bilmir. Belə olan halda Azərbaycanın sürətli hərbi hücumu onun öz niyyətini reallaşdırmasına zəmin yaradacaq.

✍ Taleh Turqut,
"iki sahil"

"Kapitan QRANT"ın uşaqlarının yeni davası



Sevinc Azadi

Müxtəlif uydurma səbəblərlə Qərbbə üz tutan müxalif düşüncəli mühacirlərin Azərbaycana - öz dövlətinə və xalqına qarşı sözün tam mənasında cəbhə açıdıqları hər kəsə bəllidir. Həmin "cəbhə"də isə sivil siyasi mübarizə metodlarından deyil, orada qərarlaşan antimilli ünsürlərin öz tərbiyə və əxlaqlarına uyğun vasitələrdən istifadə edilir. Haqqında danışılan elementlər apardıqları bu kampaniya ilə bir daha göstərdilər ki, onlar üçün müqəddəs heç nə yoxdur. Təbii sual yaranır: o məxluqlarda öz Vətənlərinə qarşı bu qədər kin, nifrət haradandır? Orduxan, Teymurxan, Vidadi İsgəndərli və "söyüş lokomotivi"nin sükani arxasına əyləşdirilmiş digərlərini çox qısa müddətdə öz dövlətlərinin düşməninə çevirən nədir? Azərbaycanın daxilində "söyüş mühacirəti" ilə açıq-gizli "bek-vokal" tandemi quran çevrələr nəyi hədəfləyiblər? Əslində, bu suallar ritorik xarakterlidir və cavabları məlumdur. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın müstəqil siyasəti, dövlət başçısının ölkəmizə nəzarəti qlobal "oyunçu"lardan heç birinə verməməsi həmin mərkəzləri təsəvvür olunmayacaq dərəcədə hiddətləndirir. Nəticədə Qərbdə məskunlaşan mühacirlərdən ibarət "virtual qanqsterlər" anti-Azərbaycan kampaniyasına cəlb edirlər.

Dağıdıcı müxalifətin uğursuz fəaliyyəti isə bu düşərgədə olanlar arasında aqressiyanın daha da artmasına səbəb olur. Nəticədə onlar arasında yaşanan ciddi qalmaqla, söyüş, ağır təhqirlər formasına qədər yüksəlir. Növbəti belə qalmaqla Orduxan, Teymurxan və Səid Nuri arasında yaşanır. Belə ki, Orduxan, Teymurxan 19 mart mitinqi haqqında ağır sözlər işlətdiyi üçün bəzi müxalifətlər onu hədəfə alıblar, o cümlədən Səid Nuri də Orduxan haqqında ağır sözlər işlədib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videodebatı izləyənlər də görüblər ki, Məhəmməd Mirzəlinin də qatıldığı bu videodebatda küçə mədəniyyətini təbliğ edən bu trio bir-biri haqqında necə aqressiv və kəskin ifadələr işlədirlər. Bu siyasətə aidiyyəti olmayan "siyasi mühacirlərin" 19 mart mitinqi davasında Orduxan aksiya haqqında lağ-lağlılıq olması üçün deyir: "Bu, pendir mitinqidir". Səid Nuri isə Orduxana cavab olaraq videodebatda bildirib: "Orduxan böyük zibil zəddir?!" Məhəmməd Mirzəlinin bütün bu olanlara reaksiyası maraqlı doğurub: "Xain və paxılsınız!". Qısası, Orduxan Teymurxanın 19 mart mitinqi haqqında olan aşağılayıcı fikirləri, videoçıxışı Səid Nurini və Məhəmməd Mirzəlini sözün həqiqi mənasında özündən çıxarıb.

Açıqlamalar göstərir ki, özlərini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıklarını bəyan edənlər əslində, xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərərək onlara verilən sifarişləri yerinə yetirirlər. Onların əsas məqsədi daha çox qrant almaq və mənimsəməkdir. Xatırladaq ki, hələ ötən ilin noyabr ayında Avropada yaşayan siyasi mühacirlər - Məhəmməd Mirzəli və Tural Sadıqlı arasında Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi ilə ayrılan grantların düzgün bölüşdürülməməsi ilə bağlı əsl qarşıdurma yaşanmışdı. Elə həmin il mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Emin Milli radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirmişdi. Emin Millinin radikal müxalifətin və onun satelit QHT-lərinin "haqqını" və ayrılan grantları təkbaşına mənimsəmək cəhdi digər "qrantçıların" ciddi qəzəbinə səbəb olmuşdu. Tərəflər arasında sosial şəbəkələrdə grant uğrunda mübarizə də bundan sonra başlamışdı. Nəticədə onlar özləri-özlərini ifşa edib bir-birlərinin paxırlarını açdılar. Bununla da aldıkları grant müqabilində Avropadakı, Qərbdəki ağalarının sifarişlərini yerinə yetirərək dövlətimiz, onun milli maraqları əleyhinə mübarizə apardıqlarını özləri bir daha isbat etmiş oldular.

Danilo Türk: Qlobal Bakı Forumu çox səmərəli platformaya çevrilib



Qlobal Bakı Forumu il-dən-ilə inkişaf edərək çox səmərəli platformaya çevrilib.

Bunu Trend-ə Sloveniyanın keçmiş prezidenti Danilo Türk deyib. D.Türk qeyd edib ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır: "Büyük forum irəli atılan daha bir addımdır və xarici siya-

sətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradır".

Keçmiş prezident əlavə edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun qurulması istiqamətində çox gözəl işlər görür: "Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan hətta kilsələrin bərpa olunmasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür".

Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur

Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bunu jurnalistlərə açıqlamasında Monteneqronun Prezidenti Milo Cukanoviç deyib.



M.Cukanoviç qeyd edib: "Azərbaycanla Monteneqro arasında dostluq münasibətləri mövcuddur və biz əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu düşünürük".

Prezident əlavə edib ki, iki ölkə arasında turizm və enerji sektorunda münasibətlərin inkişaf etdirilməsi diqqət mərkəzindədir.

Monteneqro Prezidenti həmçinin Qlobal Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, dünyanın hazırkı və keçmiş dövlət və hökumət başçıları forumda iştirak edir və mühüm məsələləri müzakirə edirlər.

Samir Şərifov: Problemlə kreditlərlə bağlı mexanizmlər hazırdır



Azərbaycanda problemlə kreditlərlə bağlı Prezident İlham Əliyev tərəfindən verilən fərmandan nəzərdə tutulan işlər həyata keçirilir.

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib. S.Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır: "Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun

əsasında da müvafiq işlər başlanacaq və normal qayda-da ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizmlər praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb".

Avropa Parlamenti növbəti dəfə Azərbaycanı dəstəklədi

Avropa Parlamenti bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyib.

Trend bu barədə Avropa Parlamentinin martın 13-də qəbul etdiyi və Avropa Şurasına, Avropa Komissiyasına vitse-prezidentinə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsinə yolladığı rəyinə istinadən məlumat verir.

Sənəddə deyilir: "Şərq tərəfdaşlığı" ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə zərər vurmaq məqsədi daşıyan dezinformasiyanın yayılmasını və gələcək dezinformasiya təhdidlərini diqqətə almaq; insanlar arasında əlaqələrə diqqət yönəltməklə və icmalar səviyyəsində dayanıqlılıq mənbəyi olan mövcud vətəndaş cəmiyyəti şəbəkələri ilə işləməklə, "Şərq tərəfdaşlığı" ölkələri ilə uzunmüddətli strateji yanaşmanın və qarşılıqlı fəaliyyət proqramının hazırlanmasına prioritet diqqət ayırmaq".

Xatırladaq ki, 2018-ci il dekabrın 12-də Avropa Parlamenti "Al-nin tərəfdaş ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyə sadıqlığı"nın təsdiqləndiyi qətnamə qəbul etmişdi.

Regionların sosial-iqtisadi inkişafı: görülmə işlər və qarşıda duran vəzifələr



Son 15 ili Azərbaycanın regionlarının, kənd və qəsəbələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Məhz 2003-cü ildən başlayaraq bu günə kimi regionların sosial-iqtisadi inkişafına hədəflənmiş 3 mühüm dövlət proqramı qəbul olundu və uğurla icra edildi. Nəticədə kənd və qəsəbələrin siması əsaslı şəkildə dəyişdi. Bu gün geniş və rahat yollar, böyük və yaraşqlı məktəb binaları, digər dövlət və özəl obyektlər, müasir standartlara cavab verən idman kompleksləri və s. regionların inkişafını əks etdirən amillərdir. Hələ əhalinin su, qaz və işıqla təchizatı sahəsində görülmə işləri demirək. Demək olar ki, ölkənin ən ucaq kəndində belə insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Bu günlərdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin inkişafı ilə bağlı bir sıra mühüm rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templerlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb: "Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yeni, bu onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artırma bilmişik. Bu bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır."

Görünən odur ki, uğurlu siyasət ölkəmizə çox böyük həcmdə sərmayənin yatırılmasına gətirib çıxarıb. Belə ki, son 15 ildə Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 50 faizi xarici investisiyalardır. Bu isə o deməkdir ki, ölkəmiz xarici investorlar üçün kifayət qədər cəlbədiçidir. Yeni mövcud sərmayə iqlimi xarici investorları bura gəlməyə həvəsləndirir.

Ölkəmizin hər bir kəndi, qəsəbəsi günbəgün yeniləşir, daha da inkişaf edir

"2003-cü ildən başlayaraq möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə başlayan islahatlar bu gün öz bəhrəsini verir. Ölkəmizin iqtisadi gücü, dünya miqyasında siyasət çəkisi durmadan artır. Təbii ki, bu inkişaf regionların sosial-iqtisadi tərəqqisində özünü daha qabarıq şəkildə büruzə verir. Ölkəmizin hər bir kəndi, qəsəbəsi günbəgün yeniləşir, daha da inki-

şaf edir. Yeni yollar salınır, tikinti-quruculuq işləri geniş vüsət alıb." Bu fikirləri qəzetimizə açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov bildirdi.

Aydın Hüseynovun sözlərinə görə, son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb: "Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb. 15 ildə 15 min kilometr avtomobil yolu çəkilib və proses davam etdirilir. Ötən il 5800 köçkün ailəsi üçün evlər tikilib. Proses bu il də davam etdiriləcək. Ən azı 5000 ailə üçün evlər tikiləcək. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verilib. Bu il isə 800 ailəyə ev veriləcək. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar həyata keçirilən siyasət ötən illərdə iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına zəmin yaradıb".

Regional inkişaf proqramları: bölgələrdə 11 min kilometr çox magistral və paylayıcı su, 6 min kilometr kanalizasiya xətləri çəkilib

Bu gün regionlarda böyük infrastruktur layihələri həyata keçirilir. Kənd və qəsəbələrin inkişafı su ilə təchizatı isə bu sırada mühüm yerlərdən birini tutur. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayillı qəzetimizə verdiyi açıqlamada bildirdi ki, indiyə qədər su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkələrinin tikintisi başa çatdırılıb: "Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb. Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min kilometr çox magistral və paylayıcı su, 6 min kilometr kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin nəticəsi olaraq mərkəz-

ləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur".

Anar Cəbrayillının sözlərinə görə, son illərdə kəndlərin içməli su ilə təmin olunması istiqamətində işlər daha da intensivləşib: "Dövlət başçısı İlham Əliyevin 17 mart 2017-ci il tarixli və 9 aprel 2018-ci il tarixli sərəncamlarına, eləcə də dövlət investisiya layihələrinə uyğun olaraq son 2 ildə içməli sudan ciddi əziyyət çəkən 211 kənddə işlər görüldü. Bu işlər çərçivəsində 900 km magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 2500 bulaq quraşdırılıb. 330 min insanın keyfiyyətli içməli suya çıxışı təmin edilib. Bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparılır və istifadə olunan suya görə əhali-dən ödəniş tələb olunmur. Bu da cənab Prezidentin müəyyən etdiyi sosial siyasətin tərkib hissəsidir. Ötən ilin mart ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan modul tipli süməlmizləyici qurğular Cəmiyyətimizin xidmətinə verilib. Bunları da nəzərə alsaq, regionların inkişafı proqramının icrasına başlanandan bəri 1050 kənddə 1 milyon 400 mindən çox sakinin içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşdırılıb. Həm kəndlərin, həm də faydalanan əhalinin sayı görülmüş işlərin miqyasını təsəvvür etməyə imkan verir. Kənd əhalisinin içməli suya çıxışını təmin etmək üçün layihələrin icrası bu il və gələcəkdə də davam etdiriləcək".

"Azərsu" ASC-nin rəsmisi vurğuladı ki, bu ilin birinci yarısında regionlarda tikilən ən böyük süməlmizləyici qurğular kompleksini istismara verəcək: "Sutkalıq məhsuldarlığı 140 min kubmetr təşkil edən qurğu Gəncə, Şəmkir və Samux şəhərlərinin, həmçinin magistral kəmərlər boyu yerləşən kəndlərin içməli su təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Yeri gəlmişkən, qeyd edim ki, qurğudan adicəkilən şəhərlərə 27 km uzunluğunda Şəmkirçay-Gəncə və 16 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəmərlərinin tikintisi başa çatdırılıb. Bu il Ağdaş, Qəbələ, Qax şəhərlərində su və kanalizasiya, Xırdalan və Şəmkir şəhərlərində isə su şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay və Qəbələ şəhərlərində layihələrin son komponenti olan tullantı süməlmizləyici qurğuların inşası tam başa çatacaq. Bununla yanaşı, Pirsəgi qəsəbəsinin yaxınlığında Xəzər dənizinin sahilində tikilən müasir tullantı süməlmizləyici qurğu da ilin sonuna qədər tikilib təhvil verəcək. Eyni za-

manda, 2019-cu ildə 10-dan çox şəhərdə tullantı süməlmizləyici qurğuların tikintisinə başlanılması nəzərdə tutulur".

İslam İnkişaf Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirdikləri layihə çərçivəsində Qazax şəhərində, eləcə də büdcə vəsaiti hesabına Horadiz şəhərində yeni layihələrin icrasına başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Regional idarələrin və laboratoriyaların yaradılması işləri tam başa çatdırılacaq.

Kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsində: statistik rəqəmlər nə deyir?

Bu gün regionların inkişafında özünü göstərən amillərdən biri də kənd təsərrüfatı ilə bağlıdır. Bu sahədəki rəqəmlər demək olar ki hər şeydən xəbər verir. Statistik rəqəmlərə diqqət yetirək. Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Artım iki dəfədən çoxdur. Son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. 2016-cı ildə 40 min hektar fındıq bağları olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, 84 min hektarda fındıq yetişdiriləcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir. Badam və qoz bağlarının salınması da geniş vüsət alıb. Bu məhsullar da gəlirli və ixrac yönümlüdür.

Qeyd edək ki, pambıqçılıqda çox ciddi irəliləyişlər var. 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilib, keçən il isə 233 min ton. Pambıqçılığın bütün sahələrində 190 min insan işləyir. Dövlət xətti ilə 470 pambıqçıqan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınıb.

Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarükə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Bununla yanaşı, 2004-cü ildə 55 min ton üzüm yığılmışdı, keçən il isə 167 min ton üzüm yığılıb. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb.

Sadələdiyimiz faktlar bir daha onu deməyə əsas verir ki, bu gün ölkəmizin regionları durmadan inkişaf edir. Kənd və qəsəbələr öz görkəmini dəyişir, yeni iş yerləri açılır, insanlar isə bunun bəhrəsini görürlər. Cənab Prezident mətəmədi olaraq bölgələrə səfər edir, insanlarla görüşür, onların arzu və istəkləri dinləyir, bütün təkliflər dəyərləndirilir.

Rəşad Bağirov, "iki sahil"

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Kompleks Qazma İşləri Trestİ

“Quincy” markalı kompressorların ehtiyat hissələrinə olan tələbatını təmin etmək məqsədi ilə açıq satılma müsabiqəsi (26022-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi.

Müسابiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 10.04.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müسابiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müسابiqə təkliflərinin təqdim edilməsinin son günü-nədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifi bir əsl və iki surəti olmaqla 17.04.2019-cu il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər 59 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: IBAZAZ2X.

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

* Satılma müqaviləsinin 60 (altmış) təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

V. Satınalan təşkilatın ünvanı:

AZ1033, Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 105
Kompleks Qazma İşləri Trestİ
Əlaqələndirici şəxs:
Hüseynov Anar
“Kompleks qazma işləri” trestİ, Maddi-texniki təchizat və marketinq şöbəsinin rəis müavini
Telefon : (+99 412) 521-31-59, (+99 450) 842-60-39
Faks : (+99 412) 521-31-59
Anares.Huseynov@socar.az

VI. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 17.04.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müسابiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Kompleks Qazma İşləri Trestinin Satınalmalar qrupu



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Kompleks qazma işləri” trestİ

Qrafit yağına olan tələbatını təmin etmək məqsədi ilə açıq satılma müsabiqəsi (26025-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət ;
- * iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi.

Müسابiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 10.04.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan və ya ingilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müسابiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müسابiqə təkliflərinin təqdim edilməsinin son günü-nədək Satınalan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifi bir əsl və iki surəti olmaqla 17.04.2019-cu il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər 59 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: IBAZAZ2X.

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

* Satılma müqaviləsinin 60 (altmış) təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

V. Satınalan təşkilatın ünvanı:

AZ1033, Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 105
Kompleks Qazma İşləri Trestİ
Əlaqələndirici şəxs:
Hüseynov Anar
Kompleks Qazma İşləri Trestİ, Maddi-texniki təchizat və marketinq şöbəsinin rəis müavini
Telefon : (+99 412) 521-31-59, (+99 450) 842-60-39
Faks : (+99 412) 521-31-59
Anares.Huseynov@socar.az

VI. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 17.04.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:30-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.

VIII. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müسابiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Kompleks Qazma İşləri Trestinin Satınalmalar qrupu

Ürəyin sağlam qalmasının ən sadə yolu tapılıb



Afinanın milli universitetinin alimləri, televizoru az seyr edən və daima səhər yeməyini yeyən insanların qan-damar xəstəliklərindən minimal həddə əziyyət çəkərək, daha elastik arteriyalara sahib olduğunu aydın etmişdir.

Milli.Az deyirler.org-a istinadən bildirir ki, belə bir hal ürək xəstəliklərini azaldaraq, insultun qarşısını almış olur. Mütəxəssislər Yunanistanın Konif şəhərinin iki min sakininin həyat tərzini və sağlamlığını ilə tanış olub. Könüllülərin yaş həddi 40-99 yaş arası dəyişir. Onlar həkim müayinələrindən keçərək, damarda qanın sürəti, arteriya divarlarının qalınlığı kimi nüanslara diqqət edilmişdir. Arteriya divarlarının qalınlığı çöküntülərin yığılmasından əmələ gələrək, insult riskini artırmış olur. Məlum olmuşdur ki, tez-tez televizoru seyr edən insanlar oturaq həyat tərzini sürür. Belə adamların qan damarlarında lövhələrin əmələ gəlməsi digər televizoru az seyr edən insanlara nisbətən iki dəfə artıqdır. Bundan əlavə, hətta ev işləri ilə məşğul olmaq kimi az enerji sərf olunan fiziki aktivlik, sağlamlığı daha da yaxşılaşdırmış olur.

İNANILMAZ

İsveçdə 15 faşist indi də "Hitler maaşı" alır



İsveçdə yaşayan 15 şəxs Adolf Hitler dövründən bu yana Almaniya-dan maaş alır.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu şəxslər İsveçdə nasist ordusu sıralarında müharibə apararkən yaralanıb.

Sonradan nasist rejiminin lideri Adolf Hitler tərəfindən imzalanan qərara uyğun olaraq 15 isveçliyə aylıq maaş verilməsinə başlanılıb. Ölkə mətbuatı qeyd edir ki, maaş ödənilməsi indi də davam edir.

Qeyd edək ki, o dövrdə aralarında 200 isveçlinin olduğu minlərlə şəxs Adolf Hitlerə bağlı olduğunu və sədaqətini elan edib. Bu səbəbdən onlara Almaniya vətəndaşları ilə eyni hüquqlar verilib və ömür boyu maaş almaları haqda qərar çıxarılıb.

Adolf Hitler maaşı alan 15 isveçlinin hazırda İsveçdə yaşadığı, ayda 500-15000 arasında İsveç kronu aldığı qeyd olunur.

Alman rəsmilər bu mövzu haqqında açıqlama verməyib və mümkün qədər bu mövzudan yayınırırlar.

Daziotu yağının faydaları barədə bilmədiklərimiz

Təbii müalicə üsulları arasında istifadə olunan daziotu yağı dünyanın bir çox bölgəsində yetişir. Möcüzə adlandırılan daziotu yağının faydaları çoxdur. Xüsusilə dərman qəbul etməyi sevməyənlər üçün ən gözəl təbii müalicə üsullarından biridir.



- Bədənin hər hansı bir yerində yaranan qanaxmanı dayandırmağa kömək edir.
- Dəri xəstəliklərinin müalicəsində istifadə olunur.
- Bağırsaq problemlərini həll edir.
- Revmatizm və sümük ağrıları üçün faydalıdır.
- Qurd xəstəliyinin müalicəsində tez-tez istifadə olunur.
- Yaraların sağlamlığına kömək edir.
- Qanda şəkərin miqdarını azaldır.
- Mədə ağrısı və digər mədə problemləri üçün faydalıdır.
- Hüceyrələrin yenilənməsində əsas rol oynayır.
- Yuxu problemi varsa, daziotu yağı bu problemi həll etmək üçün istifadə edilə bilər.
- Günəş şüalarının əmələ gətirdiyi yanıqların müalicəsində istifadə olunur.
- Bədəndə mikrobların əmələ gəlməsinə mane olur.

Saçlarınız üçün də daziotu yağından istifadə edə bilərsiniz

Zərər görmüş və qeyri-sağlam saçların bərpasına kömək edən daziotu yağı bu gün zəifləmiş saçların müalicəsində geniş yayılmış üsuldur. Saçlardakı kəpəklənmənin və saç tökülməsinin qarşısını aldığı müşahidə edilib. Baş dərisində yaranan ekzemanın sağlamlığında böyük rol oynayan daziotu yağı dəri yenilənməsinə kömək edir. Daha gur və uzun saçlarınızın olmasını istəyirsinizsə, saçınızı yumadan öncə diblərdən uclarına qədər vuraraq 10-15 dəqiqə saxladıqdan sonra saçınızı yuya bilərsiniz.

Dərinizi yeniləməyə kömək edir

Dərinizdə yaranan sızanaqlardan və sızanaqların izlərindən xilas ola bilərsiniz. Pambığın köməyi ilə üzünüzdəki sızanaqlı hissəyə tətbiq edərək sızanaq müalicəsində asanlıqla istifadə edə bilərsiniz. Allergik strukturu olan dəriniz varsa, həkim nəzarəti altında istifadə edərək allergik reaksiyaların qarşısını ala bilərsiniz.

Röya Rasimqızı, "İki Sahil"

Ketçupla çəkilən bu əsər 46 milyon dollara satıldı

Məşhur amerikalı abstraksionist rəssam Say Tvomblinin ketçup ilə çəkdiyi əsər fantastik məbləğə satılıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, əsər təşkil olunan auk-sionda 46 milyon dollara satılıb.

Həmin əsər sosial şəbəkələrdə izləyicilər tərəfindən gülüşlə qarşılanıb. Rəssamın özünəməxsus üslubu tamaşaçıların diqqətindən yayınmayıb.



Azarkeş: Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil olunub



Milli Gimnastika Arenasında yarışlar yüksək səviyyədə təşkil olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun tamaşaçısı Aynurə Əlizadə deyib.

A.Əlizadə oğlunun da idman gimnastikası ilə məşğul olduğunu bildirib: "Hər dəfə ölkəmizdə keçirilən turnirləri böyük maraqla izləyirik. Biz Milli Gimnastika Arenasında təşkil edilən bir çox yarışlarda olmuşuq və hər zaman burada olmaqdan böyük zövq almışıq".

Azarkeş Azərbaycan gimnastlarına turnirdə böyük uğurlar arzulayıb: "İdmançılarımıza həmişə birinci olmalarını arzulayıram. Onların yarışlarda uğuru bizim üçün böyük xoşbəxtlikdir".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhələsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar

isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru və kollektivi SOCAR-ın "Neftqazəlmədənqazıtəyinat" İnstitutunun direktor müavini Arif Qədirova, bacısı

Mənzər xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın "Neftqazitəyinat" Trestinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Neftqazəlmədənqazıtəyinat" İnstitutunun direktor müavini Arif Qədirova, bacısı

Mənzər xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Ekologiya İdarəsinin rəhbərliyi və əmək kollektivi SOCAR-ın "Neftqazəlmədənqazıtəyinat" İnstitutunun direktor müavini Arif Qədirova, bacısı

Mənzər xanımın

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:



Baş redaktor:
Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini:
İsmayıl HACIYEV

Bakı: Kapital Bankın 1 saylı Xətai filialı H/hesab
№AZ19AIB380300194437
00306107
Kod № 200071
VÖEN: 2000157291

TELEFONLAR:

Qəbul otağı: 530-26-46, 430-87-97
Baş redaktorun I müavini: 530-26-36
FAX: 430-87-47
Mühasibatlıq: 430-87-27
e-mail: ikisahil@azdata.net

Ünvan:

AZ1012 Bakı,
H.Zərdabi
prospekti-88

Qəzet "İKİ SAHİL" in kompüter mərkəzində yığılır və "AZƏRBAYCAN" nəşriyyatında ofset üsulu ilə çap olunur.

Çapa imzalanıb:
15.03.2019-cu il saat 01:00
Qiyməti: 40 qəpik, Sayı: 8287
İndeks: 0151, Sifariş: 922

Qəzetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", SİA, InterFAX informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.